



XALQ QƏZETİ


№ 40 (29012) 19 fevral 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta səfəri

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət



□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıt şəhərinə səfərə gəlir.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərecoy şəhərdə görülməli işlər haqqında dövlətimizin başçısına

məlumat verdi.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

AZƏRTAC

Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb



□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıt şəhəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərecoy bulvarda görülməli işlər barədə məlumat verdi.
Dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlətimizin başçısına yaxınlaşaraq söhbət ediblər.

Sakinlər: Xoş gəlmisiniz bizim Sumqayıta. Siz bizim prezidentlər içərisində seçilən Prezidentimizsiniz. Biz sizinlə fəxr edirik. Allah Sizə cəsaətliliyi versin, bizə bu gözəl şəraiti Siz yaratmışınız.
Prezident İlham Əliyev: Xoş gördük, çox sağ olun, necəsiniz?

Sakin: Hörmətli Prezidentimiz, Sizin bu gəlişiniz Sumqayıt üçün, bizim üçün toy-bayramdır. Bunun iki böyük amili, bir nəticəsi var. O amilin biri odur ki, hörmətli Prezidentimiz, Ali Baş Komandanımız xalqın arasındadır. İkinci böyük amil ondan ibarətdir ki, ölkəmizin bütün əhalisi, bütün vətəndaşları Prezidentimizin ətrafındadır. Bunun nəticəsi nədir? Nəticə odur ki, xalqla Prezidentin böyük monolit birliyi var. Bəzən elə olur ki, öz ayaqqabısının ölçüsü qədər bir iş görə bilməyənlər bu qədər gözəlliyə, bu qədər inkişafa ağzı büzürlər.
Amma onlar bu monolit birliyin qabağında dura bilməzlər, qəti dura bilməzlər.

(ardı 3-cü səhifədə)

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”-in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib



□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.

Dövlət Neft Şirkətinin prezidenti Rəvnəq Abdullayev və “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov dövlətimizin başçısına görülməli işlər barədə məlumat verdilər.
Bildirildi ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir

texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub. Artıq yüksəksıxlıqlı polietilen zavodu da istismara tam hazırdır. İlk mərhələdə, “SOCAR Polymer” zavodları ildə 10 çəşiddə 184 min ton polipropilen və 4 çəşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-in yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.

Prezident İlham Əliyevə məlumat verildi ki, artıq Türkiyə, Rusiya, Belarus və Ukraynadan sifarişlər qəbul edilib. Zavodda “Made in Azerbaijan” brendi ilə istehsal olunan polipropilen qatrlar sifariş olunan ölkələrə yola salınıb.

Qeyd edək ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özel sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” şirkətləri və digər şirkətlər cəlb edilib. Layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılması təmin olunacaq. Bu məqsəddə çatmaq üçün vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdanda, Milanda və Mumbayda ixtisas kursları təşkil edib.

(ardı 2-ci səhifədə)



Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları

» 5



Xocalı soyqırımına hüquqi baxış

» 7



“Formula – 1” Azərbaycan Qran Prisinə 47 ölkədən biletlər alınıb

» 8



Hulusi AKAR: Suriyada təhlükəsizlik zonasına Türkiyə nəzarət etməlidir

» 12

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR Polymer”-in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib



çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək.

Yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır. Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yeni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki

ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir.

Bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir. Sumqayıt bu gün neinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr

Bu gün neinki Sumqayıt tarixində, ölkəmizin tarixində çox əlamətdar bir gündür. Çünki hər bir ölkə belə gözəl müəssisələrlə fəxr edə bilər. Xüsusilə nəzərə alsaq ki, bu müəssisələrdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Yeni, Azərbaycanın gənc nəslə müasir Azərbaycana xidmət edir. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizin uğurlar arzulayıram. Sağ olun.

(əvvəlki 1-ci səhifədə)

Bundan başqa, ekoloji və sosial təsirlərin minimuma endirilməsi, zərərli maddələrin və maye tullantılarının zərərsizləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Odu ki, beynəlxalq lisenziyalardan əldə edilən texnologiya əsasında fəaliyyət göstərəcək bu zavodlar istehsal prosesi və məhsulun keyfiyyəti baxımından ən yüksək beynəlxalq standartlara cavab verəcək.

Sonra Prezident İlham Əliyev zavodun idarəetmə mərkəzi ilə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin müxtəlif vaxtlarda Sumqayıta səfərlərinin əks olunduğu fotoqrafiya yaradılıb. Müəssisəyə cəlb olunan investisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holding”, “Gilan Holding” və “Azersun Holding” tərəfindən təmin edilib. “Layihə maliyyələşdirilməsi” prinsipi əsasında 489 milyon dollar məbləğində əsas səhmdarın təminatı olmadan kredit alınır. Bu prinsip əsasında maliyyələşdirmə ölkə daxilində birinci dəfədir ki, həyata keçirilir. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edir. Zavodların istismarı dövründə 6,6 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bundan başqa, “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə istismar müddəti ərzində ümumilikdə 600 milyon dollar məbləğində vergilərin ödənilməsi nəzərdə tutulur. Bu, ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlk qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmi isə 14 faizdən çox artıracaq.

Prezident İlham Əliyev yüksəksıxlıqlı polietilen zavodunu işə sald.

Zavodun tərkibində olan polimerizasiya, katalizatorun aktivləşdirilməsi əraziləri, orqanoleptik emal bölməsi, laboratoriya, qablaşdırma bölməsi, anbar və idarəetmə otağının fəaliyyətinə dair qısa film nümayiş olundu.

Sonra yüksəksıxlıqlı polietilen zavodunun ilk məhsulu xatirə olaraq Prezident İlham Əliyevə hədiyyə edildi.

Zavodun işçisi Nigar Qarayeva: Cənab Prezident, müəssisəmizə gəldiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Qeyd etmək istərdik ki,



ümumiyyətlə, zavodun tikilməsinə başlayan zaman bəzən bizi Sizin diqqət və qayğınıza hiss etmişik. Bunun bariz nümunəsi zavodun təməlləşmə mərasimində və onun açılışında Sizin iştirak etməyinizdir. Biz istərdik ki, zavodumuzun ilk məhsulunu xatirə olaraq Sizə təqdim edək. Qeyd etmək istərdik ki, zavodumuzda istehsal olunaçaq bu qranullar yüksəksıxlıqlı polietilenin qara və tıbbi növləridir.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

– Mən çox şadam ki, bu zavodda işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Mən sizi ürkədən salamlayıram və zavodun açılış münasibətilə ürkədən təbrik edirəm. Bir neçə il bundan əvvəl bu zavodun təməli qoyuldu. O vaxt burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmışdı və yardıqılmış vəziyyətdə idi. Dövlət tərəfindən bu ərazi nəzarətə götürüldü, böyük təmizlik işləri aparıldı. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu

gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”-in əlbəttə ki, xüsusi yeri vardır.

Keçən il polypropilen zavodunun açılış rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksəksıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, “SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir.

Siz – burada çalışan gənclər yaxşı bilirsiniz ki, zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını fəxrləndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyətə başlaması hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmişiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində

müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Dərs tərəfindən burada istehsal olunan məhsullar ixracönmülüdür və ölkəmizə valyuta gələcək. Biz təkə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq. Burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Məndən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır.

Yəni, bir sözlə, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşəxli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsidir. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm

yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılış nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Biz bu sahəyə də çox böyük önəm veririk. Çünki bilirsiniz ki, sovet vaxtında Sumqayıtda ekoloji vəziyyət o qədər də ürəkəcan deyildi. Sovet məkanında Sumqayıt bu baxımdan geridə qalmış şəhərlərdən biri idi. Bu da təbii idi, çünki o vaxt müasir təmizləyici qurğular mövcud deyildi və burada böyük kimya mərkəzi yaradılmışdı. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni, şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir. Bu yaxınlarda 2 saylı şəhər xəstəxanasının təmiri ilə bağlı müvafiq Sərəncam verilməmişdir. Bu xəstəxanada təxminən 200-ə yaxın cərpayı var. Ondan əvvəl biz 1 saylı xəstəxananın təmirini təmin etdik. Qazlaşdırmanın səviyyəsi təxminən 100 faizdir. Yəni, bir sözlə, belə zavodların fəaliyyətə başlaması şəhərin inkişafına da təkan verir.

Məlumat verildi ki, “SOCAR Polymer” zavodlarının inşaat işlərinin pıkk həddində burada 3500-ə yaxın işçi çalışır. Personalın bilik və bacarıq səviyyəsini artırmaq məqsədilə ölkə daxilində və xaricdə təlim-hazırlıq kursları təşkil olunub. Bütün bunlar göstərir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Bu baxımdan innovativ və yüksək texnologiyalara əsaslanan rəqəbatqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir. Artıq böyük infrastruktur işlərinin həyata keçirildiyi, 18 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2,7 milyard dollardan artıq investisiya yatırılıb və bu istiqamətdə mühüm tədbirlər davam etdirilir.

Sonda xatirə şəklə çəkdirildi.

Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb



(əvvəli 1-ci səhifədə)

Sakin: Allah Sizi qorusun, cənab Prezident, xahiş edirik, bizim salamlarımızı analar anası, xanımlar xanımı Mehriban xanıma çatdırasınız.

Prezident İlham Əliyev: Mütəlq çatdıraram.

Sakin: Möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Siz gündən-günə gözəlləşən, abadlaşan, qocaldıqca cavanlaşan Sumqayıt şəhərinə çox xoş gəlmisiniz.

Cənab Prezidentimiz, mən 50 ildir Sumqayıtda yaşayıram, 85 yaşım var. Mən buraların dünənini yaxşı görmüşəm, qamışlıq, çirkab, şoran çöllər. Buraya heç kim gəlmək istəmirdi, amma bu gün gələn getmək istəmir.

Sakin: Nəinki gələn, biz buradan gözəl ev almışıq, gözəl ev tikdirmisiniz. Çox gözəl, yüksək səviyyədə.

Sakin: Mənim ağılıma gəlməzdi ki, Sizin möcüzə adlandırdığınızı Sumqayıt bulvarında mən nəvələrimlə, tay-tuşlarımla gəzim. Allah Sizi var eləsin. Bu yaşımda Sumqayıt bulvarında gəzməyimlə fəxr edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Bir şəhid anası kimi, leytenant anası kimi Sizə çox-xoş təşəkkür edirəm ki, bütün şəhid ailələrinə yardım edtiniz, kömək etdiniz. Onların başının üstündə həmişə bir ata, oğul, qardaş kimi olarsınız.

Prezident İlham Əliyev: Həmişə elə də olacaq. Əmin ola bilərsiniz.

Sakin: Mən zabitəm, Qarabağ döyüşlərində iştirak etmişəm, qaziyəm. Əvvəla, Sizə "Xoş gəlmisiniz!" deyirik, Allah Sizi qorusun. Siz Azərbaycanın başının tacı olan şəhidlərin ailələrini qəbul edirsiniz, o duyğulu anları biz indi də yaşayırıq. Bir daha sübut edirsiniz ki, həmin yaşlı şəhid ailələrinin bir oğlusunuz, bu gün həddi-buluğa çatan şəhid övladlarına bir böyük qardaşınız. Allah Sizdən razı olsun. Mən Sizi inandırırıam ki, Azərbaycanın hər bir övladı o ərəzələrin azad olunmasına canla-bağla hazırdır. Vətəni uğrunda canından keçməyə, əlindən gələni etməyə hazırdır. Azərbaycan əsgəri 2016-cı ildə bunu bir daha sübut etdi. Biz hər zaman Sizin etrafınızdayıq və İnşallah, "İrəlil" əmrinizi gözləyirik.

Sakin: Sumqayıt idmançıları Sizə həmişə dəstək olub və həmişə də dəstək olacaqlar.

Sakin: Bulvarın salınması, bu evlərin tikilməsi üçün böyük minnətdarlığımı bildirirəm. Sizin səyiniz, göstərişləriniz nəticəsində belə gözəl bulvar yaradılıb, evlər tikilib. Çox sağ olun, Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüddünü artırdığınıza görə Sizə çox təşəkkür edirəm. Tələbələr adından Sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataxanalardakı məcburi köçkünlərin köçürülməsini və bizim tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik.

Prezident İlham Əliyev: Biz bu məsələni də həll edəcəyik. Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataxanalar təmir olunacaq və tələbələrə veriləcək.

Bilirsiniz ki, son illər Sumqayıtın inkişafı ilə bağlı çox böyük işlər görüldü. Sumqayıt bu gün müasir sənaye mərkəzinə çevrilib və burada fəaliyyət göstərən müəssisələrdə minlərlə insan işlə təmin edilir. Elə bu gün şəhər yeni müasir polietilen zavodunun açılışını etdik. Bu zavod təqribən 500 iş yeri yaradan bir müəssisədir. Burada istehsal olunacaq məhsullar ixracatçıdır və ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Biz bu yaxınlarda azot gübrələri zavodunun açılışını da etdik. Orada da 500 nəfər işlə təmin olunub. Eyni zamanda, göstəriş vermişəm ki, ödənişli ictimai işlər də açılınsın və 2 min iş artırıq açılıbdır. Göstəriş vermişəm ki, əlavə təqribən 2 minə yaxın ictimai iş açılınsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər. Siz xatırlatdınız, mən demişəm ki, Sumqayıt bulvarı da bir möcüzədir.

Mən həmişə demişəm ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın



olmalıdır və bu gün biz bunu görürük. Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşmış, amma Sumqayıt kimi gözəl bulvar olmalı idi və biz bir il, hətta bir ildən tez bir vaxtda 4 kilometr uzunluğunda bulvar yaratdıq. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib. Siz burada dəfələrlə olmusunuz, mən də dəfələrlə olmuşam. Əvvəlki mənzərə əlbəttə ki, çox acınacaqlı idi. Amma bu gün yeni yollar salınır, yeni binalar tikilir, ictimai yerlər yaradılır. Yəni, Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir. Bir tərəfdən sənaye müəssisələrinin yaradılması, - Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir, - digər

tərəfdən, bu gün Sumqayıtın ekoloji vəziyyəti görün nə qədər yaxşılaşıb. Sumqayıtın havası elə bil ki, kurort havasıdır. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkəndirən bəzi müəssisələrin fəaliyyətinə son qoyuldu. Bütün yeni müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Buna görə indi burada ekoloji durum çox yaxşıdır. Mənə yaxın evin dam örtüyü təzələnilib və bu iş davam edir. Liftlər, heyətlər, yollar təmir olunub. Bu yaxınlarda 2 sayılı xəstəxananın əsaslı təmiri haqqında Sərəncam imzalandı. Bundan əvvəl 1 sayılı xəstəxana əsaslı təmir edildi. Baxacaqlar, əgər 2 sayılı xəstəxananın təmiri mümkündürsə, təmir olunacaq, mümkün deyilsə, sökülüb yenidən tikiləcək.

Qazlaşdırma – burada qazla problem olmamalıdır, həll edilib. İcməli su, elektrik enerjisi ilə bağlı məsələlər həll olunub. Biz burada böyük bir elektrik stansiyası tikmişik ki, bu, Sumqayıt tam təmin edir. Əlbəttə ki, iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Baxın, bu tikintilərdə gör nə qədər adam işləyir, yeni müəssisələrdə nə qədər adam işləyəcək. Bütün bu işləri biz ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. İndi minimum əməkhaqqının, minimum pensiyanın, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin qaldırılması – bütün bunlar nəyə görə mümkün olub? Ona görə ki, çox ciddi islahatlar aparılıb və bizə əlavə gəlir gəlir. Bu gəliri biz, ilk növbədə, hara yönəltməli idik, mehz sosial məsələlərin həllinə. Ona

görsə bu siyasət davam etdiriləcək və əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, uşaqlar daha da yaxşı böyüsünlər, Vətənimizin layiqli övladları olsunlar, ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin.

Sakin: Cənab Prezident, əsas Sərəncam Sumqayıt şəhərinin 70 illiyinin keçirilməsi ilə bağlı idi.

Prezident İlham Əliyev: Bəli, onu da bu yaxınlarda imzalamışam.

Sakin: İnşallah, onu Sizin iştirakınızla yüksək səviyyədə keçiririk.

Prezident İlham Əliyev: Əlbəttə, böyük tədbir, böyük bayram olacaq. O Sərəncamın imzalanması da Sumqayıta göstərilən növbəti diqqətin əlamətidir.

Sakin: Siz 23-cü dəfədir ki, Sumqayıta gəlirsiniz.

Prezident İlham Əliyev: İyirmi dəfədən çoxdur.

Sakin: Özü də hər gelişiniz Sumqayıtın heyətində və sumqayıtlıların qəlbində silinməz iz qoyur, bizi ruhlandırır, sevindirir, bizə qanad verir. Biz ona görə Sizə minnətdarıq ki, Sumqayıt Sizin qayğıınız və diqqətiniz nəticəsində belə inkişaf edir, çox sağ olun, var olun. Allah-Təaladan bir arzumuz var ki, yüz yaşayasınız, sağlam olasınız. Sizə ailə səadəti arzulayırıq. Bir də onu demək istəyirəm ki, bu bulvarın tarixəsi var. Sumqayıtın 25 illik yubileyində Ulu Öndər bizim indiki Dram Teatrında keçirilən təntənəli yığıncaqda gözəl bir çıxış etdi, sumqayıtlılara və Sumqayıta yüksək qiymət verdi. Dedi ki, arzu edirəm, dəniz qırağında, ləpədəyində, yəni, sahilə yaxşı bir bulvar salınsın ki, sumqayıtlıların istirahəti üçün yaxşı yerləri olsun. Siz gəldiniz, Ulu Öndərin bu arzularını yerinə yetirdiniz. Sağ olun, var olun, Allah ölkəmizə sabitlik, əmin-amanlıq, bolluq versin. Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, biz Sizi həmişə dəstəkləmişik və dəstəkləyəcəyik. Allah Sizə cansağlığı versin, işinizi avand etsin. Hər səhər namazında Sizə dua edirəm. Siz bizə lazımsınız. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əksik etməsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

AZƏRTAC

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

□ **Azərbaycan Respublikasının**

Prezidenti İlham Əliyev fevralın 18-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Böyük Britaniyaya səfərini və Baş nazir xanım Tereza Meylə görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev Baronessa Emma Nikolsonun Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafındakı rolunu və verdiyi töhfələri yüksək qiymətləndirdi.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Cənub Qaz Dəhlizi Məşvərat Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmi vurğulandı, Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın uğurlu inkişaf etdiyi qeyd olundu.

Söhbət zamanı ölkələrimiz arasında səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında yüksək səviyyəli



qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.

Dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarına görə minnətdarlığını bildirdi,

onun da salamlarını Böyük Britaniyanın Baş nazirine çatdırmağı xahiş etdi.

AZƏRTAC

Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində sosial-ümumi bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Gəncər Məktəbi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, ailə və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, 1 sayılı Şəhər Mərkəzi Xəstəxanasının, "Kimyaçılar" Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 sayılı Uşaq-Gəncər İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlamış, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılmış, 67 min yeni iş yeri açılmışdır. Bundan başqa, şəhər ərazisində geniş abadlıq-quruculuq işləri aparılmış, o cümlədən şəhər avtomobil yolları yenidən qurulmuş, çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi, lift təsərrüfatının yenidən qurulması sahəsində əsaslı işlər görülmüş, 106

hektar ərazidə dənizkənarı bulvar-kompleksi salınmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə **qərara alıram:**

1. Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 18 fevral 2019-cu il

Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır



□ **Fevralın 18-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.**

AZƏRTAC xəbər verir ki, spiker qrupun rəhbəri Şamil Ayrımin bu vəzifədə ölkəmizə ilk rəsmi səfərini yüksək dəyərləndirib. Bildirilib ki, qarşada ölkə olaraq dövlət başçılarımız arasında görüşlərin müstəadi xarakter alması münasibətlərimizi dünya miqyasında tayı-bərabəri olmayan səviyyəyə qaldırıb. Hər iki ölkə rəsmilərinin ilk səfərlərini qarşada ölkəyə etmələri artıq ənənəvi xarakter alıb.

Sədr bir neçə gün əvvəl İstanbulda yaşayış binasının çökməsi ilə mülki şəxslərin həyatını itirməsindən və helikopter qəzasında hərbiçilərin şəhid olmasından kədərli olduğunu deyib, onların yaxınlarına Milli Məclisin üzvləri adından başsağlığı verib.

Görüşdə bildirilib ki, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi münasibətlərimizə də müsbət təsirini göstərməkdədir. TANAP, TAP,

Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi global əhəmiyyətli layihələrin həyata keçirilməsi əməkdaşlığımızı daha da dərinləşdirir. Əgər 2017-ci ildə ticarət dövriyyəimiz 2,6 milyard ABŞ dolları təşkil etmişdisə, ötən il bu rəqəm 3,4 milyardı keçib. Ölkələrimiz arasında bu günə kimi 230-a qədər sənəd imzalanıb, daha 30-dək sənəd üzərində iş aparılır. Biz gələcəkdə iqtisadi sahədə qarşılıqlı yatırımların həcmi artırmaq niyyətindəyik. Azərbaycan Türkiyənin uğurlarına sevinir, qarşada ölkənin nailiyyətləri ilə qürur duyur.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımin Azərbaycanla olmaqdan və burada keçirdiyi görüşlərdən məmnun olduğunu söyləyib. Bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün çox yüksək səviyyədədir. Dövlət başçıları arasındakı səmimi münasibət

həyatın digər sahələrinə də öz təsirini göstərməkdədir.

Azərbaycan ilə dostluq qrupu TBMM-də ən böyük qruplardan biridir. Bu qrupa üzv olmaq üçün Türkiyə millət vəkiliyindən 360 müraciət daxil olub. Türkiyəli deputatlar Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri diqqətlə izləyir, Azərbaycanın uğurlarını öz uğurları, problemlərini öz problemləri kimi qəbul edirlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlı kimi, Türkiyə vətəndaşlarını da narahat edir. Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Bununla əlaqədar Türkiyədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Biz Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin tərəfdarıyıq. Bu məsələdə qeyd-şərtsiz Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanovun və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“SOCAR Polymer”in istifadəyə verilməsi ilə qeyri-neft ixracı 15 faiz artacaq

□ **Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası ölkəmizin iqtisadi qüdrətini daha da artırmış, yeni iş yerlərinin açılmasına rəvac vermiş və əhalinin həyat səviyyəsi getdikcə yüksəlmişdir. Son 15 il ərzindəki reallıqlar da bunu təsdiqləyir.**

Qarşıya qoyulan vəzifələrin uğurlu icrası, həmçinin verilən bütün vədlərin atılması ilə yerinə yetirilməsi əhalinin gələcəyə olan inamını daha da artırmışdır. Bu dövr ərzində ölkəmizdə köklü iqtisadi islahatlar aparılıb, bölgələrdə infrastruktur layihələri həyata keçirilmişdir. İnfrastruktur layihələri ölkəmizin ümumi inkişafına böyük təkan verməklə yanaşı, həm də nəhəng transmilli infrastruktur layihələrin reallaşdırılmasına, habelə Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişməyə imkan yaratmışdır.

Regionlarda müasir tələblərə cavab verən istehsal və sənaye müəssisələrinin yaradılması düzgün müəyyənləşdirilmiş strategiya

yanın bariz nümunəsidir. Belə nümunələrdən biri də Prezident İlham Əliyevin də iştirak etdiyi Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılış mərasiminin keçirilməsidir.

Dövlət başçısı qeyd edib ki, bu zavodda işləyənlərin əksəriyyəti gənclərdir. Bir neçə il bundan əvvəl bu zavodun təməlinin qoyulduğunu deyən ölkə başçısı diqqətə çatdırıb ki, əvvəllər burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmış və yarıdağılmış vəziyyətdə olub. Ona görə də bu ərazi dövlət tərəfindən nəzarətə götürülüb və əsaslı təmizlik işləri aparıldıqdan sonra Sumqayıt Kimya Sənaye Parkının ərazisinə daxil edilib.

Bu parkın ərazisi 500 hektardan çoxdur. Müasir

sənaye mərkəzinin yaradılması üçün ərazidə bütün kommunikasiya, infrastruktur layihələri icra edilib. Artıq Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında yenidən istifadəyə verilmiş “SOCAR Polymer” zavodunun xüsusi yeri var. İstehsal gücü 300 min ton olan zavodda 500-dən çox yeni iş yeri açılacaq. Bu zavodun fəaliyyətə başlaması qeyri-neft ixracının 15 faiz artımı deməkdir. Belə müəssisələrin açılmasında əsas məqsədlərdən biri yeni iş yerlərinin açılması ilə yanaşı, qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır.

Dövlət başçısının qeyd etdiyi kimi, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti yerli mütəxəssis gənclərin hazırlanmasına da xidmət göstərir. Qabaqcadan təlim keçmiş, yüksək əmək haqqı alan gənclər



Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı

müasir tələblərə cavab verən müəssisələrdə işləməklə ölkə iqtisadiyyatının daha da möhkəmləndirilməsinə öz töhfələrini verəcəklər.

Yeni istifadəyə verilmiş zavodun mühüm xüsusiyyətlərindən biri də odur ki, burada istehsal olunan məhsullar ixracönmüldür və ölkəmizə valyuta gətirəcək. Zavodda tərtib olunan müasir texnologiyalar Azərbaycanın texnoloji inkişafında böyük rol oynayacaq. Bununla yanaşı, yeni müəssisə Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfə verəcək.



da diqqət mərkəzində saxlanılıb. Artıq respublikada bir sıra ixtisaslaşan sənaye və texnologiyalar parklarının fəaliyyət göstərməsi bunun məntiqi nəticəsidir. Xatırladıq ki, həmin parkların rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir.

Prezident İlham Əliyev bütün bunlarla bağlı “SOCAR Polymer”in yüksək sıxlıqlı

Rəfai ALLAHVERDİYEV,
iqtisad üzrə fəlsəfə doktoru

Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb



□ **Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb.**



AZƏRTAC xəbər verir ki, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış nadir avanqard kolleksiya nümayiş olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərgi ilə bağlı fikirlərini bölüşüb. Ölkəmizin mədəni həyatında bir çox tədbirlərin keçirildiyini deyən Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Mərkəzi ənənəvi olaraq bu cür tədbirlərin təşkil edildiyi məkana çevrilib. Burada keçirilən tədbirlər hər zaman yüksək qiymətləndirilir.



Bu layihənin üzərində uzun zamandır iş aparıldığını deyən direktor sərginin ərəşəyə gəlməsindən məmnunluğunu bildirib. O, sərginin ölkəmizdə ilk dəfə keçirildiyini diqqətə çatdıraraq layihənin reallaşmasında göstərdikləri dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehri-

ban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. Sərginin fevralda açılmasının təsadüfi olmadığını vurğulayan Anar Ələkbərov bildirib ki, bu ay tanınmış avanqard klassiki, sərgidə əsərləri nümayiş olunan Kazimir Maleviçin anadan olmasının 140 illik yubileyi qeyd edilir.

rəhbərlik etdiyi mərkəzin uzun illərdir Heydər Əliyev Mərkəzi ilə səmərəli əməkdaşlıq qurduğunu diqqətə çatdıraraq deyib: “Biz Heydər Əliyev Fondunun rəhbərliyinin qarşılıqlı hörmət və tolerantlıq prinsiplərini tam dəstəkləyirik. Azərbaycan Prezidentinin həyata keçirdiyi tolerantlıq siyasətinə hər zaman böyük

Kandinski, Aleksandr Rodçenko, Vladimir Tatlin, Aleksandr Ekster, Mark Şaqal ilə yanaşı, Viktor Bart, Aleksey Qrişenko, Aleksey Morqunov, Sergey Romanov, Pavel Murov və digərlərinin yaradıcılığından nümunələr təqdim olunub. Ümumilikdə 60 əsərin yer aldığı ekspozisiya özündə 2016-cı və 2017-ci illərdə Moskvada nümayiş olunan “Zamanında. Birinci hissə” və “Zamanında. İkinci hissə” sərgilərinin eksponatlarını birləşdirir və rus avanqardının 1900-cü illərin ortalarında formalaşmasından başlayaraq 1930-cu illərin əvvəllərindəki tənəzzülünə qədər olan dövrü əhatə edir. Layihənin əsas ideyası məşhur, az tanınmış və ümumiyyətlə tanınmamış avanqard rəssamların Rusiya regional muzeylərinin kolleksiyalarında qorunan əsərlərini təqdim etmək, XX əsrin ilk 30 illərdə rus incəsənətindəki əsas üslubları sərgiləməkdir. Ekspozisiya Heydər Əliyev Mərkəzində mayın 5-dək açıq olacaq.

Gəncənin “İmamzadə” dini kompleksində ehsan süfrəsi açılıb



□ **Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verilib.**

Kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb. Ehsan süfrəsində Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər və az təminatlı ailələrin üzvləri bir araya gəliblər.

Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ruhlarına dualar oxunub.

Ehsandan mərasimdə iştirak edə bilməyən az təminatlı ailələrə, Uşaq evinin sakinlərinə də pay göndərilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “Facebook” səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqaləsini yerləşdirib. AZƏRTAC mövzuya ictimai marağı nəzərə alaraq məqaləni təqdim edir.

1988-ci ildən bəri Azərbaycanın aktiv siyasi həyatındayam. 1993-cü ildən isə Prezident komandasında vətəndaş cəmiyyəti təsisatları — QHT-lər, KİV-lər və siyasi partiyalarla əlaqələrlə birbaşa məşğul oluram. Məsuliyyətlə söyləyə bilərəm ki, bütün fəaliyyətim dövründə həm dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyev, həm də onun siyasi varisi Prezident İlham Əliyev siyasi plüralizmi və çoxpartiyalı sistemi Azərbaycanın demokratik inkişafının təməl prinsipi kimi görüblər, ölkədə vətəndaş cəmiyyətinin mühüm seqmentii olaraq həm ictimai, həm də siyasi opponentlik mexanizmlərinin işlək və çevik olmasına çalışıblar, çoxrəngli ideoloji-siyasi palitranın mövcudluğunu arzu ediblər. Çünki cəmiyyətdəki fərqli qasimlərin, o cümlədən müxalifətin də cari proseslərə, gələcəyə hesablanmış konsepsiyalara baxış və rəylərini bilmək, alternativ ideyaları dəyərləndirmək və yeri gələndə, ən azı ehtiyat variant olaraq nəzərdə saxlamaq təkca rəasional idarəçilik baxımından deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən siyasi rəqabətə daim hazırılıq formasında qalması üçün vacib şərtlir.

Hakim komandanın məsul üzvlərindən biri olaraq məhz bu yanaşmanı əsas götürməklə ötən illər ərzində ölkənin siyasi səhnəsində yer alan, yer almaq istəyən, siyasi proseslərə istər açıq, istərsə də dolayii şəkildə təsir göstərməyə cəhd edən çeşidli qrupların, ayrı-ayrı şəxslərin fəaliyyətini müşahidə və təhlil etmək imkanını olub. Qənaətlərimi qısa və ən ümumi şəkildə belə ifadə edə bilərəm: əks düşərgənin ümumi tablosunda konstruktiv qüvvələr də yer alıb, destruktiv qüvvələr də; bir zamanlar özlərini “milli demokrat” adlandıran, amma sonradan Avropa Liberal Demokrat İttifaqına qatılmaq naminə dəyərlərini dəyişən sağçılar da var, özlərinə gah şimalda, gah da cənubda himayədar axtaran solçular da; dünyəvi konstitusion quruluşu əsl dövlətçilik istehkamı olaraq qorumağa hazır olan sekulyarlar da məlumdur, bu quruluşu istiqlalımız qarışıq öpdükləri əlin fitvasına təslim etməyə hazır olan klerikalılar da. Sosial bazasını, ictimai dəstəyini Azərbaycan xalqı arasında axtaran və siyasi perspektivini milli iradəyə bağlayan qüvvələrin də şahidi olmuşuq, bütün iddialarını xarici paytaxtlardakı qaranlıq kulislərdə qəbul ediləcək hansısa qərarların öhdəsinə buraxanları da. Lakin Azərbaycan müstəqil bir dövlət kimi öz əzəllərini möhkəmləndirməsi, ehtiyac yarananda, müstəqilliyimizi istəməyən qüvvələrə nümayiş etdirməsi, regional gücə, beynəlxalq arenada söz sahibinə çevrilməsi baxımından yetərinə təlatümlü keçən ötən illərdən hasil etdiyim bir qənaət də budur ki, milli mənaflərə, ümumi və strateji maraqlara çox asanlıqla arxa çevirərk dövlətə və dövlətçiliyə qarşı opponentlik edən əsas siyasi qruplardan biri Əli Kərimli və onun çevrəsindəki şəxslərdir.

Bu maddi marağ qrupu ta komssomolcu keçmişlərdən üzü bəri daim “maliyyəni verən musiqini də səfiriş edib” — devizi ilə hərəkət edərək, əvvəlcə mənsub olduqları siyasi partiyanın param-parça vəziyyətdə düşməsi üçün heç nədən, hətta liderlərinə xəyanət etməkdən də qəzənlməyiblər, sonra isə qəzəndikləri “təcrübəni” Azərbaycan dövlətinə, xalqına, milli maraqlarımıza qarşı istifadə etməyə başlayıblar. Hazırda bu qrup milli dəyər, məfkurə və müqəddəratımıza zidd olan ritorikaları ilə Azərbaycanı böyük vəsüetə gərgəkləşən və son zamanlar daha da intensivləşən islahatlarla hər addımbaşı kölgə salmaq yolunu tutublar.

Sırr deyil ki, Prezident İlham Əliyev həyata keçirdiyi bir çox islahatların nəticəsi kimi son aylarda bütöcəmizin artan imkanlarını sosial problemlərin həllinə yönəltməkdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkəmizdə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra məlum xarici antiəzərbaycan qüvvələr daha da fəalllaşıblar. Bu qüvvələr xaricdəki antiəzərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki “bəşinci kolonu”, bir çox digər

Əli Kərimlinin xaricdə mənzil tapan internet resurslarından birinə müsbahibə verərək Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektiv siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması da həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür. Bəri başdan qeyd edim ki, Əli Kərimlinin müsbahibədə səsləndirdiyi fikirlərin hamısı əsassız, realılıqdan uzaq, onun daxili aləminin inikası olmaqla, dövlətə və xalqa son dərəcə yad münasibətinin, ikrahlı yanaşmasının ifadəsidir. İrəli

sürdüüyü və heç bir arquməntə tab gətirməyəcək iddialarının əsasında dayanan motiv də aydındır. O, hər vachlə hakimiyyət və onun həyata keçirdiyi siyasət barədə cəmiyyətdə formalaşmış müsbət rəyi qaralamağa çalışır.

Görünən reallıq odur ki, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham

çıxmış gənclər yox səviyyəsindədir. Belə bir ölü təşkilat və həmin təşkilatın sədri ictimai-siyasi proseslərə hansı müsbət dinamika getirə bilər ki?

İndi ən ucaq kəndlərimizdə böyüyən gənclər dövlətin himayəsi sayəsində aparıcı xarici universitetlərdə təhsilin müxtəlif pillələri üzrə yaxşı perspektiv

2005-ci ilin parlament seçkilərində teledebətlərdə çıxış edən o vaxtkı müxalif namizədlərdən biri Azərbaycanın həqiqətən də kiçik olan dövlət büdcəsini Baltikyanı ölkələrdən birinin büdcəsi ilə müqayisə edib, hakimiyyətə gələcəyi təqdirdə, büdcəni 5 milyard manata qədər artıracağını vəd verirdi. İlham Əliyev, əlbəttə belə bir vəd vermədi, amma növbəti seçkilərdərkərk opponentlərinin xəyal etdiyi büdcə göstəricisindən bir neçə dəfə çox büdcə ortaya qoydu. Çünki o, populist vədlər siyasətçisi deyil, real əməl və əməl sahibidir. Formalizm, populizm, qeyri-real vədlər, cari, situativ hədəflər naminə dövlətin enerjisinin

Əminəm ki, Əli Kərimli də bütün bu reallıqları görür, lakin İlham Əliyev hakimiyyətinin uğurlarını etiraf etmək üçün özündə cəsərat və gülc tapa bilmir.

Əli Kərimlinin hakimiyyətdə olduğu illərdən fərqli olaraq, bu gün şagirdlər çantaları ilə yanaşı, özləri ilə məktəbə odun daşıyırlar. Çünki son 15 ildə Azərbaycanda 3200 yeni məktəb tikilib və ya əsaslı şəkildə təmir olunub. Vətəndaşlarımız həmin illərdəki kimi soyuq, işıqsız, təchizatsız tibb müəssisələrindən evlərinə daha ağır xəstəliklər taparaq qayıtırlar. Ona görə ki, 640 tibb müəssisəsi tikilib və ya yenidən qurulub, vətəndaşlarımız pulsuz müayinə

Azərbaycan xalqı yaxşı başa düşür ki, müxalifətin bütün kadrl potensialı “ASAN xidmət”in birca filialını idarə etməyə qadir deyil. Onu da qeyd edim ki, bəli, “ASAN xidmət” ictimai xidmət sektorunda bir inqilabdır. Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya “ASAN xidmət” inqilabının təcrübəsini yayır. Hakimiyyəti rüşvət və korrupsiyada ittiham etməyə aludə olan müxalifətin ölkəmizdə nümunəvi bir təsisatın yaranmasına qışqanc münasibəti başa düşüləndir. Axı, cəmiyyət bu günə kimi Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin dövründə hökm sürən

ödənilməsinin əks olunması (12.268 şəhidin vərsələləri əhatə etməklə, ümumilikdə, 135 milyon manat vəsait ayrılması nəzərdə tutulur) faktıdır.

Bəlalilik, bu qəbildən olan faktları 19 yanvar minitinqə bağlamaq üçün Əli Kərimlinin “zamana səyahət makinası” kəşf edərək aksiyasını özü ilə birgə keçmişə aparması da lazımdır. Ancaq heç bu da Əli Kərimliyə sərf etmaz, ona görə ki, yaxın keçmişə qayıdanda da cənab İlham Əliyevi Prezident seçildiyi ilk gündən xalqın arasında görmüş olacaq. Bu gün dünyada ələ ölkə rəhbərləri var ki, ancaq seçkidən seçkiyə xalq arasına çıxır və ancaq iri şəhərlərdə, meqopolislərdə nitq söyləyirlər. Cənab İlham Əliyev isə cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olub, insanların güzəranı ilə maraqlanıb, problemlərinin həlli ilə bağlı anında tapşırıqlar verib. Lənkəranda bina çökəndə, Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda zəlzələ olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış görüb, əlini kürəyində hissə edib.

Əli Kərimli və onun kimilərinin isə ən məşəqqətli günlərində xalqı və dövləti düşməni qarşısında tələyin ümidinə buraxıb aradan çıxmaları, üzvlərdikləri siyasi iflas qarşısında milləti aşağılamağa, onun mizan-tərəzisinə lağ etməyə, tarixi və ictimai şüur səviyyəsini ələ salmağa çalışmaları bir yana qalsın, ən sevinci günlərində belə, onunla eyni ovqatı, eyni emosionayı paylaşa bilməyiblər. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgərinin şanlı zəfərinə aşağılayanlar, bu qələbəyə kölgə salmaq üçün dərdən-qabıqdən çıxanlar yənə də Əli Kərimli, yənə də onun təmsiləndə müqəddəs Azərbaycan davasından fərar edənlər idi. Fərəri xislətinə malik olanlar, heç şübhəsiz, Azərbaycanın Ali Baş Komandanının Aprel döyüşlərə səngiməmiş öz xanımı ilə birgə cəbhə bölgəsinə səfərinə, əsgərlərimizlə bir səngərdə çiyin-çiyinə dayanmasını, ordunun şəxsi heyəti ilə bir süfrədə yemək yeməsini, bir ocaqdan qay içməsini Vətən yanğısı, işğal edilmiş torpaqlarımızın ən qısa zamanda mütləq azad ediləcəyi inamı ilə seyr edə bilməzlər. Azərbaycan hakimiyyətindən asılı olmayan səbəblər üzündən dünya bazarında neftin qiymətinin düşməsinə az qala dəf qalaraq səvinənlər, Silahlı Qüvvələrimizi ilk mülli helikoptərə möhtac vəziyyətdə deyil, beynəlxalq hərbi araşdırmalara görə, ən müasir cəbbəxanaya malik olmaqla, dünyanın 50 ən güclü hərbi birləşmələri sırasında görəndə, hətta zahirən də olsa, sevgi və sevinc libasına bürünə bilmirlər.

Həmrəylik Oyunlarının böyük rolu olub. Nədənə, bütün bu beynəlxalq miqyaslı tədbirlər Əli Kərimlinin və çevrəsinin xoşuna gəlmiş. Niyəsi də məlumdur, çünki onların işinə, istərk və arzularına yaramır. Axı, bu feodal zəhniyyətə Azərbaycana Avropa Oyunlarının deyil, “köhnə qitədən” bəli çevrələrin inqilab ıracı, Suriyada, Liviyada və s. ölkələrdə olduğu kimi İslam dünyasından silahlı radikal dini qrupların gəlişi, Formula 1 avtomobilçiliyi əvəzinə isə Bakının küçələrində tanklar və toplanır irəliləməsi daha uyğundur.

Hər kəsən yaxşı xatirindədir ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçilməzdən əvvəl ölkədə bütün qadrl şəhərciklərinin ləğv ediləcəyini, qaçqın və məcburi köçkünlərin fərdi mənzillərlə təmin olunacağını vəd etmişdi. O zaman Əli Kərimli və onun keçmiş hakimiyyətdəki “məhraban düşmənləri” bu vədlərin yerinə yerilməsini mümkünəşüzsəyir; əleyhinə təbliğat aparır, məcburi köçkünlərə fərdi evlə təmin olmalarını hətta xəyallarına belə gətirməməyi tövsiyə edirdilər. Heç 19 yanvar minitinqi də hələ olmasındı.

Bu sahədə görülmə işlərlə bağlı bəzi rəqəmləri xatırlatmaq istəyirəm. Prezident İlham Əliyevin verdiyi vədin müqabilində keçən müddətdə məcburi köçkünlər üçün bütün infrastrukturla təmin olunmuş 100-dən artıq müasir qəsəbə salınıb, 55 min ailə, 300 mindən artıq insan rahat mənzillə təmin olunub, başqa edən Azərbaycanıdır ki, Əli Kərimlini narahət edir. İlham Əliyevin hər bir uğuru, onun rəhbərliyi altında Azərbaycanın gündən-günə güclənməsi, çiçəklənməsidi ki, Əli Kərimlini stress vəziyyətinə salır, onun isterik bəyanatlarına, aqqlamalarına səbəb olub. Çünki bütün bunlar nekinə onun çox arzulaıdığı və gecə yuxuda gördüyü hakimiyyət kürsüsünə yolunu bağlayır, ümumiyyətlə, bir siyasətçi kimi mövcudluğunu sual altına qoyur.

Çox maraqlı situasiyadır: dövlət başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı Sərəncam imzalayıb, minimum əməkhaqlarını 40 faiz artırır, tələbələrin təqaüdlərini yüksəldir, qaçqınlara müasir evlər verir, yeni iş yerləri yaradır, regionları yenidən qurur və abadlaşdırır, sahibkarlara kredit verilir, əhalinin azteminatlı hissəsinin sosial müdafiəsi üçün ardıcıl təşəbbüslər göstərir, bürsə, sosial müdafiəni dövlət siyasətinin ən ümdə prioriteti elan edir və əməldə də bunun belə olduğunu şübut edir, amma nədənə, Əli Kərimli yənə narazıdır.



vəd edən, dünyanın gələcəyini müəyyən edəcək ixtisaslara iylənməkdədir. Əlbəttə, deyilə bilər ki, AXC hakimiyyəti illərində də xaricə təhsil almağa göndərilən olub. Amma o göndərişin coğrafiyası təkca bir ölkə ilə yekunlaşırdı, tələbələr həmin ölkənin ümidinə buraxılırdı və gənclər zərurət duyulan peşə və ixtisaslara deyil, AXC hakimiyyətinin ideoloji beyniyinə, azərbaycanlıları “yenidən formatlama” siyasətinə uyğun olaraq əsasən filologiya, tarix, sosial elmlər kimi sahələrə yönləndirilmişdilər. AXC və YAP iqtidarlarının fərqi də bundadır: bizim partiya vətəndaşı dövlət və yaxud hansısa ideologiya üçün vasitə, xammal olaraq görmür. Ümummilli liderimizdən bizə miras qalan ən mühüm tövsiyə budur - dövlət vətəndaşı üçündür. Biz gəncləri, cənab Prezidentin ifadə etdiyi kimi, Azərbaycanın gələcəyi olaraq görürük, onların öz milli dəyərlərimizi, milli ruhumuzu qoruyaraq ən çəğdas emirlərə, çağdış ixtisas və peşələrə iylənlənməsə çalışırıq... Bəli, İlham Əliyev dövlətin vəsaiti ilə hansısa şübhəli ideologiyalara xidmət edən, antitmilli ruh daşıyıcısı olan yeni nəsil yetişdirməklə məşğul olmur, öz milli mənsubiyyəti və doğma Azərbaycanı ilə fəxr edən gəncliyin formalaşması üçün çalışır.

Bütün bunların nəticəsidir ki, Əli Kərimli xalqımızın xüsusi həssaslığı nümayiş etdirdiyi 20 Yanvar günündə Şəhidlər xiyabanına ziyarətə gələn, ümumiyyətlə, onun mövcudluğu ilə maraqlanmayan kütlənin qarşısına keçib, öz ətrafında izdiham görüntüsü yaratmağa çalışırdı. Lakin bu cür illüziyalar yaratmaq istəyi son nəticədə elə öz əleyhinə işlədi və cəmi bir neçə gün sonra Məmmədamin Rəsulzadənin heykəlinin ziyaratına on minlərin özündə gedəcəyini bəyan etdiyi halda, Novxanıya 120 nəfərlə daxil oldu. Bu isə onun “liderliyini” dırnaq arasına saldı, ciddiyyətdən nə qədər uzaq olduğunu hər kəsə agah etdi. Bu adamların siyasət anlayışı da qeyri-ciddidir, dedi-qodusu da öz səviyyələrindən o tərəfə getmir.

Əli Kərimli müsahibəsində sual edir ki, “hakimiyyətdə olduğu dövrdə İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün nə edib?” Bu suala mən cavab verəcəyəm və həm də Əli Kərimli və ətrafı kimi subyekti mülahizələrlə ictimai rəyi manipulyasiya etmək üçün deyil, real faktlarla bənaşacağam.

Müasir dünyada zaman və şərtlər sürətlə dəyişir, Azərbaycan hakimiyyəti məhz dövrün çağırışları, müasirliyin parametrləri, tərəqqinin cazibəsi ilə hərəkət edir. Bugünkü Azərbaycan sosial-iqtisadi baxımdan tam yenilənib. Ötən 15 ildə Azərbaycanın həm paytaxtı, həm də bölgələrimiz müasirləşib, məmlekətimizin dörd bir yanında istehsal və xidmət obyektləri yaradılıb, milyonlarla insan işlə təmin edilib...

sərf edilməsi, ancaq gündəlik siyasi tələblər haqqında düşünmək İlham Əliyev idarəçiliyinə yad bir xüsusiyyətdir. Prezidentin özünün də TASS informasiya agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, o, həmişə popullizmdən, populist ritorikadan uzaq olub. Azərbaycan iqtidarı çalışıb ki, özünü xüsusi olaraq nümayiş etdirmədən ölkənin uğurlu inkişafı üçün lazımlı olan addımları atsın.

Prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu hədəflərdən biri regionların inkişafını təmin etmək, əyalətlə paytaxt arasında sosial-iqtisadi və mədəni fərqləri azaltmaq idi. Baxın, keçən 15 ildə Azərbaycan regionları, sözün əsl mənasında, inkişaf edib, bölgələrdə müasir infrastruktur yaradılıb. Şəhərlərimizdə müasir mədəniyyət və gənclər mərkəzləri, məktəblər, muzey və parklar, 45 Olimpiya İdman Kompleksi, həm yerli, həm də xarici turistlərin axışdığı istirahət gəugələri istifadəyə verilib. Bütün ölkə boyu daimi işıq, qaz, su problemi həll edilib, kommunal xidmət sahəsində narahatlıq doğuran bütün məsələlər əsasən aradan qaldırılıb.

Statistikaya nəzər yetirək: son 15 ildə Azərbaycan iqtisadiyyatı dünyə miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixracımız 4,7 dəfə artıb. Ölkənin valyuta ehtiyatları 24 dəfə çoxalıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycan taxminən 250 milyard dollar sərmayə qoyulub və onun yarısı xarici investisiyadır. Ölkədə 2 milyon yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq həddi 50 faizdən 5 faizə düşüb, əhalinin sayı 1,6 milyon artıb. Bu dövr ərzində maaslar 7, pensiyalar 9 dəfə yüksəlib. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata işlədi və cəmi bir neçə gün sonra Məmmədamin Rəsulzadənin heykəlinin ziyaratına on minlərin özündə gedəcəyini bəyan etdiyi halda, Novxanıya 120 nəfərlə daxil oldu. Bu isə onun “liderliyini” dırnaq arasına saldı, ciddiyyətdən nə qədər uzaq olduğunu hər kəsə agah etdi. Bu adamların siyasət anlayışı da qeyri-ciddidir, dedi-qodusu da öz səviyyələrindən o tərəfə getmir.

Əli Kərimli müsahibəsində sual edir ki, “hakimiyyətdə olduğu dövrdə İlham Əliyev Azərbaycan xalqı və dövləti üçün nə edib?” Bu suala mən cavab verəcəyəm və həm də Əli Kərimli və ətrafı kimi subyekti mülahizələrlə ictimai rəyi manipulyasiya etmək üçün deyil, real faktlarla bənaşacağam.

Müasir dünyada zaman və şərtlər sürətlə dəyişir, Azərbaycan hakimiyyəti məhz dövrün çağırışları, müasirliyin parametrləri, tərəqqinin cazibəsi ilə hərəkət edir. Bugünkü Azərbaycan sosial-iqtisadi baxımdan tam yenilənib. Ötən 15 ildə Azərbaycanın həm paytaxtı, həm də bölgələrimiz müasirləşib, məmlekətimizin dörd bir yanında istehsal və xidmət obyektləri yaradılıb, milyonlarla insan işlə təmin edilib...

imkanlarından bəhrələnilir. Bu gün Əli Kərimli hansı bölgəyə üz tutsa, avtomobili hamar səsələrdə şütiyyərk, hakimiyyətdə olduğu zamanlarda elementar təmizliyə malik dövlət qonaq evi belə tapmırdısa, indi 4-5 ulduzlu otellər arasında seçim etməli olacaq. Əgər həmin otellərin hovuzundan başını çıxarmağa həvəsi olsa, görəcərk ki, kəndlilərmiş tarla ekir, zəmi biçir, mal-qara saxlayır, toxum, yem, texnika problemi ilə üzleşəndə dövlətin dəstəyini alır, məhsuluna alıcı tapmaqda çətinlik çəkmir.

Azərbaycan ailələrinin əksəriyyəti son 15 ildə iki açar sahibi olublar - şəxsi ev və avtomobil açarları. Əlbəttə, əhalinin sayı artırcaqlı, tələbətlər də çoxalıb və Azərbaycan hakimiyyəti öz siyasəti ilə artan tələbətlər qarşısında əhalinin rifahının gücləndirilməsini özünün başlıca vəzifəsi hesab edir. Bunun üçün problemləri də öyrənir, çıxış yollarını müəyyənleşdiiir, amma heç zaman və birmənalı olaraq xalqa populist vədlər vermir.

Məsələn, Azərbaycan dövləti bilir ki, bu gün 12 mindən artıq şəhid ailəsinin hər birinə 11 min manat ödəniş vermək gücündədir, bu müvafiq addım artı. Amma Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmi ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir? Əli Kərimlisiz də bu problem öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan versəkca, kreditlər məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq. Bir də ki, digər ölkələrin bu və ya digər addımlarından nümunə götürənlər həmin addımların “seçki rüşvəti” sayıldığını niyə unudurlar? Axı, biz, deyəsən, demokratiyadan danışırıq.

Bax, bütün bunlara görərk ki, Azərbaycan xalqı 1990-cı ilin əvvəllərində ölkə ərazisini “qızılla örtməyi” vəd edərək ön aldaıdanları da yaxşı xatırlayıb, verdiyi hər vədi birca-birca yerinə yetirərək Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq möhtəşəm islahatları inamla davam etdirən lideri - İlham Əliyevi də görür və dəstəkləyir.

Görürm, elə gənci, kəndlini, ziyalını, fəhləni, şəhər sakinini, ümumilikdə, cəmiyyətimizi məmnun edən, həmin yeniləşən və inkişaf edən Azərbaycandır ki, Əli Kərimlini narahət edir. İlham Əliyevin hər bir uğuru, onun rəhbərliyi altında Azərbaycanın gündən-günə güclənməsi, çiçəklənməsidi ki, Əli Kərimlini stress vəziyyətinə salır, onun isterik bəyanatlarına, aqqlamalarına səbəb olub. Çünki bütün bunlar nekinə onun çox arzulaıdığı və gecə yuxuda gördüyü hakimiyyət kürsüsünə yolunu bağlayır, ümumiyyətlə, bir siyasətçi kimi mövcudluğunu sual altına qoyur.

Çox maraqlı situasiyadır: dövlət başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı Sərəncam imzalayıb, minimum əməkhaqlarını 40 faiz artırır, tələbələrin təqaüdlərini yüksəldir, qaçqınlara müasir evlər verir, yeni iş yerləri yaradır, regionları yenidən qurur və abadlaşdırır, sahibkarlara kredit verilir, əhalinin azteminatlı hissəsinin sosial müdafiəsi üçün ardıcıl təşəbbüslər göstərir, bürsə, sosial müdafiəni dövlət siyasətinin ən ümdə prioriteti elan edir və əməldə də bunun belə olduğunu şübut edir, amma nədənə, Əli Kərimli yənə narazıdır.

dərəbəylik, dövləti talanətmə, total korrupsiya və rüşvət faktlarını unutmayıb. Ən azından Əli Kərimli vaxtilə öz hakimiyyətləri dövründə baş verənlər barədəki məlum çıxışını xatırlasın, xatırlamırsa, çıxışının stenoqramını bir daha oxusun. Buna görərk ki, Prezident İlham Əliyevin cəmiyyətdə şəffaflığın təmin edilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı barışmaz mübarizə aparması Əli Kərimliyə və onun ətrafına sərf etmir. Onlar ittiham hədəflərini itirirlər, sözləri kəsərdən düşür və daha heç kimi altda bilmirlər. Əlləri hər yerdən üzüləndə isə XXI əsrdə rasist təfəkkürlərinə pənəh aparır, məsələn, iddia edirlər ki, ərəb turistlərinin Azərbaycana gəlişi xalqımızı alçaldır. Niyə? 2018-ci ildə Azərbaycana 3 milyona yaxın turistiin gəlməsi, ümumilikdə, 2 milyard dollardan artıq vəsait xərcləməsinin nəyi pisdir? Bütün xidmət sektorunun hərəkətdə gəlməsi, əhalinin əlavə gəlir imkanlarının artmasının nəyi pisdir? Əli Kərimli və çevrəsinin nə qədər xoşuna gəlməssə də, əlbəttə bunda, Formula 1 yarışlarının, Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının böyük rolu olub. Nədənə, bütün bu beynəlxalq miqyaslı tədbirlər Əli Kərimlinin və çevrəsinin xoşuna gəlmiş. Niyəsi də məlumdur, çünki onların işinə, istərk və arzularına yaramır. Axı, bu feodal zəhniyyətə Azərbaycana Avropa Oyunlarının deyil, “köhnə qitədən” bəli çevrələrin inqilab ıracı, Suriyada, Liviyada və s. ölkələrdə olduğu kimi İslam dünyasından silahlı radikal dini qrupların gəlişi, Formula 1 avtomobilçiliyi əvəzinə isə Bakının küçələrində tanklar və toplanır irəliləməsi daha uyğundur.

Hər kəsən yaxşı xatirindədir ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçilməzdən əvvəl ölkədə bütün qadrl şəhərciklərinin ləğv ediləcəyini, qaçqın və məcburi köçkünlərin fərdi mənzillərlə təmin olunacağını vəd etmişdi. O zaman Əli Kərimli və onun keçmiş hakimiyyətdəki “məhraban düşmənləri” bu vədlərin yerinə yerilməsini mümkünəşüzsəyir; əleyhinə təbliğat aparır, məcburi köçkünlərə fərdi evlə təmin olmalarını hətta xəyallarına belə gətirməməyi tövsiyə edirdilər. Heç 19 yanvar minitinqi də hələ olmasındı.

Bu sahədə görülmə işlərlə bağlı bəzi rəqəmləri xatırlatmaq istəyirəm. Prezident İlham Əliyevin verdiyi vədin müqabilində keçən müddətdə məcburi köçkünlər üçün bütün infrastrukturla təmin olunmuş 100-dən artıq müasir qəsəbə salınıb, 55 min ailə, 300 mindən artıq insan rahat mənzillə təmin olunub, başqa edən Azərbaycanıdır ki, Əli Kərimlini narahət edir. İlham Əliyevin hər bir uğuru, onun rəhbərliyi altında Azərbaycanın gündən-günə güclənməsi, çiçəklənməsidi ki, Əli Kərimlini stress vəziyyətinə salır, onun isterik bəyanatlarına, aqqlamalarına səbəb olub. Çünki bütün bunlar nekinə onun çox arzulaıdığı və gecə yuxuda gördüyü hakimiyyət kürsüsünə yolunu bağlayır, ümumiyyətlə, bir siyasətçi kimi mövcudluğunu sual altına qoyur.

Çox maraqlı situasiyadır: dövlət başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı Sərəncam imzalayıb, minimum əməkhaqlarını 40 faiz artırır, tələbələrin təqaüdlərini yüksəldir, qaçqınlara müasir evlər verir, yeni iş yerləri yaradır, regionları yenidən qurur və abadlaşdırır, sahibkarlara kredit verilir, əhalinin azteminatlı hissəsinin sosial müdafiəsi üçün ardıcıl təşəbbüslər göstərir, bürsə, sosial müdafiəni dövlət siyasətinin ən ümdə prioriteti elan edir və əməldə də bunun belə olduğunu şübut edir, amma nədənə, Əli Kərimli yənə narazıdır.

– 1997-2018-ci illər ərzində dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6654 mənzil təqdim edilib. O cümlədən 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil verilib. Bu il isə həmin kateqoriyaya daxil olan vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur;

- 1997-ci ildən etibarən müharibə əlillərinə avtomobillər bağışlanması ənənə halını alıb və bu günə kimi artıq onlara 6144 avtomobil verilib;

- həmçinin cənab İlham Əliyevin 2018-ci ildə Prezident seçildikdən sonra verdiyi ilk fərmandan şəhid ailələrinin hər birinə 11 min manat

jurnalisti mənzillə təmin etdi, siyasi dünyagörüşünə fərq qoymadən yüzlərlə qələm sahibini kirayələrdən, yataqxanalardan ayırıb, Bakının ən prestijli ərazisində ev-şik sahibinə çevirdi. Hətta vaxtilə öz nəzərdəndə olan qəzetlərdə çalışan mətbuat nümayəndələrinə də “Allah xeyir versin” deməyə mənəvi gücü cəttəmayan Əli Kərimli iddia edir ki, guya dövlət bu yolla medianı satın alır. Yaxşı olmazmı ki, AXC sədri ev müqabilində hansısa şərt qoyulub-qoyulmamasını jurnalistlərin özündən sorussun, dövlətdən hər cür qaçığı görən mətbuatın səsinə dinləsin?! Belkə, vaxtilə kirayə qaldıqları evlərin pulunu ödəyə bilmədikləri halda, qurt layihələrində adlarının qarşısına yığkəs məbləğlər yazılan, ancaq həmin məbləğin heç yarısını da Əli Kərimlinin çevrəsindəki QHT-lərdən ala bilməyən jurnalistlərin gözünün içinə baxaraq desin bütün bunları? Avstriya, Danimarka, Fransa və müxalifət fəalllarının qurt aldığı Avropa dövlətlərinin əksəriyyətində mediaya, qeyri-hökumət təşkilatlarına milyonlarla yardım verilir. Elə Əli Kərimlinin həvəslə istinad etdiyi beynəlxalq hüquq müdafiə təşkilatları da, əsasən ABŞ, Böyük Britaniya, Almaniya və digər Qərb dövlətlərinin büdcəsindən maliyyələşirlər. Onlardan satın alınıb? Satın alınblarsa, bu təşkilatlara niyə istinad olunur, niyə onların iddiaları tirajlanır və hakimiyyətə qarşı təbliğatda istifadə edilir?

Əlbəttə, Əli Kərimlinin müsahibəsində səsləndirdiyi iddiaları bir-bir təftiş edərək, onların hər birinə cavab vermək və Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin uğurlu nəticələrini sadalamaq olar. Ancaq sözümlün sonunda bir məsələyə toxunmaq istəyirəm. Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə tez-tez belə bir sual səslənir ki, Azərbaycan müxalifəti niyə belə zəif və perspektivsizdir? Əslində bunun səbəbkəri nə Əli Kərimlidir, nə də döyşərginin digər nümayəndələri. Çünki onlar Prezident İlham Əliyevin düşündülmüş, prinsipiial milli siyasəti, dövlət başçısının müasir və qüdrətli Azərbaycan naminə apdığı yeni üfqiqlər, vətəndaş təşəbbüslərinə yaratdığı imkanlar qarşısında aciz vəziyyətdə qalmağa məhkumdurlar. Müxalifət üçün nə qədər məyusedici olsa da, deməliyəm: bu pozitiv reallıq hələ uzun illər Azərbaycan xalqına və dövlətinə xidmət edəcərk. Heç bir qüvvə Azərbaycan xalqının milli iradəsinə sarsıda, bu iradənin ifadəçisi olan Lideri yolundan döndərə bilməz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 54

Bakı şəhəri, 15 fevral 2019-cu il

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olma-yan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 139 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1354, № 9, maddə 1909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 4.4-cü bənd əlavə edilsin:

“4.4. “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 55

Bakı şəhəri, 15 fevral 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli Qərarı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memariq Qorugunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1255-VQD nömrəli Qanununun təbii və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun təbii barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 332 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respub-

likasının Nazirlər Kabineti **QƏRARA ALIR:** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 860; 2015, № 10, maddə 1241; 2016, № 3, maddə 596; 2017, № 12 (I kitab), maddə 2477) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memariq Qorugunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“3.3. Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, idarə onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 56

Bakı şəhəri, 18 fevral 2019-cu il

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun təbii və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.1-ci bəndinin və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun təbii və “Sosial sığorta haqqında”

Azərbaycan Respublikası Qanununun təbii edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6.1-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərar 2019-cu il yanvarın 1-dən təbii edilir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb

□ **Fevralın 18-də Xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüddüsü, görkəmli teleaparıcı və diktor Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub.**

AZƏRTAC xəbər verir ki, Barelyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun dəstəyi ilə hazırlanıb.

Tədbirdə çıxış edənlər Rafiq Hüseynovun keçdiyi sənət yolundan, bənzərsiz istedadı və təkrarsız üslubundan bəhs ediblər. Bildiriblər ki, Rafiq Hüseynov böyük təcürbəyə malik peşəkar teleaparıcı idi. Yüksək intellekt sahibi olan, doğma dilimizin incalıklarını daim yaşadın Xalq artisti ciddi görkəmi, xoş təbəssümü, aydın diksiyası ilə hər zaman milyonlarla tamaşaçıni efrə calb edib. Tamaşaçıları Rafiq Hüseynovun ekranda görünüşünə, səsinin ahənginə, təmiz nitqinə və səmimi ünsiyyətinə heyran qalırdılar. O, efrdə yazıçı ilə yazıçı, musiqiçi ilə musiqiçi,



teatr işçisi ilə teatrşünas kimi danışdı, həm informasiya, həm bədii, həm də ictimai-siyasi mətni mövzuya uyğun ahəng və avazla səsləndirdi. Rafiq Hüseynov keçmiş Sovet İttifaqı məkanında ən yaxşı diktorlardan biri idi. Moskvadan mərkəzi televiziyaada işləməyə dəvət əlsa da, bu təklifi qəbul etməmiş, doğma televiziyanı üstün tutmuşdu. Səsləndirdiyi diktor mətnləri, sənədli filmlər, aparıcısı olduğu müəllif verilişləri onun qiymətli yadigarı kimi televiziyanın fondunda qorunub saxlanılır.

Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova,

xalq artistləri Eldost Bayram, Ofeliya Sənani və başqaları görkəmli teleaparıcının xatirəsinə göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Rafiq Hüseynov 2017-ci il oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində müalicə aldığı klinikada dünyasını dəyişib. Mavi ekranın unudulmaz siması hələ uzun illər lentlərin yaddaşında yaşayan bənzərsiz səsi ilə milyonların yaddaşını təzələyəcək.



Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib

□ **Fevralın 18-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib.**

AZƏRTAC xəbər verir ki, forumun məqsədi Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işgüzar dairələrlə açıq dialoqun qurulması olub.

Vergilər naziri Mikayıl Cəbbarov vergi sisteminə aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatiçılığında dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı məsələlərə toxunaraq, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, rəqəmsallaşma vergi inzibatiçılığının effektivliyini artırır: “Bu, biza yeni vergiləri təbii etmədən və ya onları artırmadan böyük sayda vergiödəyicilərdən vergi toplamağa imkan verir. İnnovativ texnologiyalar insan, biznes və dövlət arasında olan ənənəvi əlaqə üsullarını dağıdaraq yeni biznes modellər yaradır. Məqsəd vergi öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyəti olmağa kömək etməkdir. Vergi administrasiyası sahibkara yönümlü yanaşma nümayiş etdirməyə hazırdır. Bu kompleks bir fəaliyyətdir, vergiödəyiciləri üçün komfortlu bir mühitin yaradılmasıdır. Bu siyasətin hədəfində hər şeydən önce vergiödəyicisi və vətəndaş məmnunluğu durur. Sahibkar vergi orqanı ilə temas perspektivindən qorxmamalıdır”.

2019-cu ildə keyfiyyətli vergi audit institutunun inkişafı istiqamətində tədbirlər görülcəyini bildiren M.Cəbbarov yoxlamaların sayının azaldığını və bu yoxlamaların risklərin idarə edilməsi sistemi əsasında müəyyən edilməsinə yönəlməyə təbii olduğunu vurğulayıb: “Bu gün sahibkarların vergi orqanları tərəfindən yoxlamaya məruz qalma səviyyəsi küçükdür. 2018-ci

ildə aktiv fəaliyyət göstərən hər 1000 ödəyicidən yalnız dördündə səyyar vergi yoxlaması aparılıb. Bu, 0,4 faiz göstərici deməkdir. Kiçik sahibkarlıq subyektləri isə demək olar ki, yoxlamaya məruz qalmır”.

Nazir əlavə edib ki, öten il vergi sisteminin iqtisadi tənzimləmədə rolu əhəmiyyətli şəkildə artıb. Onun sözlərinə görə, vergilər artıq, sadəcə, bir fiskal siyasət aləti deyildir, o, iqtisadiyyatın inkişafını, biznesin idarə edilməsi şərtlərini müəyyən edən əsas iqtisadi idarəetmə vasitəsi olub. Vergi sisteminə başlanılan yeni islahatlar, vergiödəyiciləri ilə aydın və şəffaflıq münasibətlərinin qurulması istiqamətində sərgilənən yeni yanaşmalar işgüzar mühitdə böyük gözləntilər yaradıb. Bu gözləntilər öten il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirilən çoxsaylı görüşlərdə aşkar hiss edilirdi.

M.Cəbbarov şəffaflıq münasibətlər sisteminin qurulmasına da toxunub. Bildirib ki, 2018-ci il vergi sahəsində dövlət-biznes münasibətlərində keçid dövrü kimi qəbul olunub. Vergi orqanlarının strukturunu yenidən qurulub, kadrlar heyətində əsaslı dəyişikliklər aparılıb. Vergi orqanlarında əvvəllər mövcud olan bəzi neqativ praktikalar aradan qaldırılıb. Vergiödəyicilərinin rastlaşdığı problemlərin operativ həlli üçün apellyasiya sistemi yenidən qurulub və bu proses indi də davam edir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “kölge iqtisadiyyatı” və bu problemə bağlı fikirlərini bölüşüb. Sözügedən problemin tam aradan qaldırılmağın çətin olduğunu söyləyən komitə sədri “kölge iqtisadiyyatı”nın dünyanın əksər ölkələrində hökm sürdüyünü dilə gətirib.

Nəzərə çatdırıb ki, son bir ildə vergi və gömrük sisteminə aparılan islahatlar nəticəsində bu sahədəki problemlər də tədricən azalmağa başlayıb. İslahatlar “kölge iqtisadiyyatı”nda olan

dövriyyənin həcmnin azalması da özünü göstərir: “Azərbaycanda əmək ehtiyatları sürətlə artır. Bu artım özü zəruri edir ki, Azərbaycanın iqtisadi strategiyasında məşğulluq amili ön plana çəkilsin. Amma məşğulluq amilini hesablayanda görürük ki, ölkəmizdə cəmi 1,6 milyon məzduul sistemdə çalışan əmək qabiliyyətli insan var. Bu rəqəmin gətirdikcə artırılması bizim qarşımızda duran ən mühüm vəzifələlərdəndir. Biz bank və sığorta sistemini də, məşğulluq sistemini də yaxşılaşdırmalıyıq”.

İqtisadiyyat naziri Şahin Mustafayev isə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində sahibkarların biznesin istənilən sahəsi və növü ilə məşğul ola bildiyini, bunun üçün ölkəmizdə hər cür şəraitin olduğunu söyləyib. Nazir dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, sahibkarlıq subyektlərində yoxlamaların, vergi yoxlamaları istisna olmaqla 2020-ci ilədək dayandırıldığını diqqətə çatdırıb: “Lisenzialaşan fəaliyyət növlərinin və icazələrin sayı azaldılıb, prosedurlar sadələşdirilib, rüsumlar əhəmiyyətli dərəcədə aşağı salınıb. Bununla yanaşı, vergi, gömrük və sosial ödənişlər sisteminə köklü və uğurlu islahatlara başlanılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsulda payı 84 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb”.

Ş.Mustafayev vergi sisteminə həyata keçirilən köklü islahatlardan danışaraq bildirib ki, vergi siyasəti iqtisadiyyatın daim dəyişən və yeniləşən tələblərinə, davamlı və sürətli inkişafına adekvat olaraq təkmilləşdirilib: “Son bir ildə vergi inzibatiçılıq sahəsində ciddi və əsaslı islahatlar aparılıb. Vergi yükünün səmərəli tənzimlənməsi sahəsində əhəmiyyətli işlər görüldü. Vergi qanunvericiliyini təkmilləşdirməklə vergi-təmə optimallaşdırılıb, dövlət vergi orqanlarının fəaliyyəti daha da müasirləşdirilib, vergiödəyiciləri ilə müntərəqqi işgüzar münasibətlər formalaşdırılıb, kadrlar potensialı və maddi-texniki təminat gücləndirilib”.

İqtisadiyyat naziri 2016-cı ildən təbii olunan investisiya təşviqi mexanizminin qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verdiyini bildirib: “İndiyədək investisiya təşviqi sənədi verilməmiş 345 layihəyə 3 milyard manatədək investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı isə nazirliyin tabeliyində Dəyənliq və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yara-

dılmasına imkan verib. Nazir qeyd edib ki, “DOST” layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında

modern və çevik, tam şəffaflıq mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdıracaq. Cari ilin birinci rübündə ilk “DOST” mərkəzi yaradılacaq. İl ərzində Bakıda 4 və 2019-2025-ci illərdə respublika üzrə isə 31 belə mərkəz açılacaq.

S.Babayev çıxışında vətəndaşların pensiya təminatına toxunub. Qeyd edib ki, vətəndaşlar bürokratik engəllərdən uzaq tutularaq onların məmnunluğunu üçün pensiya təminatı təmin edilir. Vətəndaşların müraciəti gözlənilmədən artıq 3 min 600 nəfərə pensiya təyin olunub.

Dövlət Gömrük Komitəsinin sədri Səfer Mehdiyev bildirib ki, vergi, gömrük sahəsində sahibkarların maraqlarından bir çox məsələlərlə – şəffaflığın təmin olunması, uçotun aparılması, elektron idarəetmə sistemlərinin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı müzakirələr aparılıb: “İlk növbədə, uçotun təşkilil ilə bağlı öten il çox ciddi layihələr həyata keçirdik. Prezidentin bu sahədə verdiyi sığorta Sərəncamına uyğun olaraq, sahibkarlarımızı münbit şəraitin yaradılması ilə yanaşı, uçotun qurulması və elektron uçot sisteminin onlayn şəkildə Vergilər Nazirliyi və Gömrük Komitəsi arasında inteqrasiyasına nail olduq. Nəticədə ticarət dövriyyəsinin artımına nail olmaqla yanaşı, uçot sisteminin qurulması ilə “kölge iqtisadiyyatı”na ən böyük zərərini vurduq. Malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və idarə edilməsi, “kölge iqtisadiyyatı” ilə bağlı köklü islahatlar nəticəsində 1 milyard manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Bütün bu uğurların kökündə şəffaflıq dayanır”.

Komitə sədri qeyd edib ki, fevralın 1-dən təbiiqinə başlanılan “Yaşıl dəhliz” buraxılış sisteminə bu vaxta qədər 100-dən çox şirkət istifadə hüququna sahib olub. Bu sistemin təbiiqə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.

Auditorlar Palatasının sədri Vahid Novruzov isə bildirib ki, son dövrlərdə Vergilər Nazirliyinin apardığı siyasət Prezident İlham

Əliyevin iqtisadi islahatlar strategiyasının bütün çalarlarını özündə dolğun şəkildə əks etdirir və nəzarət tədbirlərinin çoxluğu əvəzinə onların keyfiyyətin yüksəldilməsi meyarı öz təsdiqini tapmaqdadır. Bütün bunlar iş adamlarının, vergiödəyicilərinin və ümumilikdə cəmiyyətin müsbət rəyinin formalaşmasına gətirib çıxarıb.

V.Novruzov, həmçinin vurğulayıb ki, Auditorlar Palatasında Azərbaycanda “kölge iqtisadiyyatı”nın azaldılmasına dair Yol Xəritəsinin hazırlanmasına başlanılıb. Bu sahədə qabaqcıl xarici təcürbədən bəhrələnmək və ölkəmizdə həyata keçirilən mühüm tədbirlərin təşviqini təmin etmək məqsədilə bu ilin sentyabr ayında Vergilər Nazirliyi və Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə “Kölge iqtisadiyyatına qarşı mübarizə iqtisadi inkişafın mühüm amili” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.

Bir sıra təkliflər edən V.Novruzovun sözlərinə görə, müasir təfəkkürlü vergiödəyicilərinin formalaşdırmaq əsas məqsədlərdən biridir. Bu istiqamətdə ilböv müəmmadi məsləhət və tədris xidmətlərinin aparılması, KİV-lərdən sistemli şəkildə istifadə vacibdir.

V.Novruzov deyib ki, dialoq mühitinin daha da şəffaflaşdırılması və asanlaşdırılması məsələsi vergi əməkdaşları ilə birgə barədə informasiyaların artırılmasına sahibkarlardan daxil olması mühüm əhəmiyyət kəsb edir ki, bu sahədə da konsepsiya hazırlanmalı, prosedurlar oiməldir, hər müasir edən sahibkarın məxfiliyi qorunsun, istəkləri müvafiq qurumlara təqdim edilsin: “Mən rəqəmsal iqtisadiyyatın və sosial auditin imkanlarından, onun mahiyyəti və çevikliyi baxımından istifadə edilməsinin tərəfdarıyam. İstəyirəm ki, reallaşdırılmağa başlanılan vergiödəyicilərinin şəxsi kabineti sistemi öz real həllini tapsın. Vergilər Nazirliyi və Auditorlar Palatasının müvafiq şuralarında nümayəndələrin qarşılıqlı təmsilçiliyi təmin edilsin. Bu mövcud problemlərin həllində operativliyin təminatı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Forumda məruzə edən Avropadaxili Vergi Administ-rasiyalari Təşkilatının (IOTA) baş katibi Miqel Silva Pinta Azərbaycanda vergi və gömrük sahəsində həyata keçirilən islahatların çox müntərəqqi olduğunu vurğulayıb. Baş katib bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın Vergilər Nazirliyi ilə 2002-ci ildən əməkdaşlıq edir: “Bu əməkdaşlıq əsasən mövcud praktik məsələlər, o cümlədən vergidən yayınma kimi aktual problemləri əhatə edir”.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak edib. Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatiçılığının təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, dövlət başçısı tərəfindən bu istiqamədə atılan addımları dəstəklədiklərini bildiriblər.

Çexiya, Almaniya, Serbiya, Hindistan, Bosniya və Herse-qovina, Avstriya, Yaponiya, İspaniya, Tacikistan, Yunanistan, Portuqaliya, Rusiya, Bol-qaristan, San Tome və Prinsipi

Azərbaycan müxtəlif xalqların mehriban şəraitdə yaşadığı multikultural ölkədir

□ **Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları fevralın 18-də “Azərbaycanda etnik müxtəliflik” mövzusunda müəhazirə dinləyiblər.**

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müəhazirədən əvvəl dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələr in cəlb olunduğu layihənin iştirakçıları Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüblər. Z.Əliyev Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri İrina Kuninən söylədiyi müəhazirədə bildirib

ki, Azərbaycanda əhalinin 91 faizinin azsaylı xalqların mehriban şəraitdə yaşadığı multikultural ölkədir. Etnik qruplar bütün bölgələrdə kompakt şəkildə yaşayırlar. Azərbaycan qədimdən məskunlaşan lazgi, tat, talış, udi, avar, xınalıq və digər çoxsaylı etnik qruplar dövlətin qayğı və himayəsini daim öz üzərində hiss edirlər. Azsaylı xalqların orta məktəblərdə öz ana dillərində təhsil almaları dövlət tərəfindən təmin olunur.

Mühazirədə qeyd edilib ki, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.

Beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 19, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi



həmin gənclərin nəzəri şəkildə öyrəndikləri multikultural və tolerant dəyərlərin qorunub yaşadığı ölkəmizdə öz gözəli ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Azərbaycan, Gürcüstan,

Demokratik Respublikası və Braziliyadan tələbələr in cəlb olunduğu layihə çərçivəsində fevralın 23-dək Quba, Qusar, Xaçmaz rayonlarında və Bakı şəhərində bir sıra tədbirlər keçiriləcək.

Tarix unudulmur

(*əvvəlki qəzetin 17 fevral 2019-cu il tarixli nömrəsində*)

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan digər epizodlar üzrə hazırda Azərbaycan Respublikası Prokurorluğunda intensiv surətdə istintaq davam etdirilsə də, ölkə vətəndaşları Xocalı genosidini törədən canlının, nəhayət ki, məhkəmə qarşısında cavab verəcəyi günü səbirsizliklə gözləyirlər. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il

yurisdiksiyasına dövlətlərin ona təqdim etdiyi bütün işlər aiddir, o cümlədən BMT Nizamnaməsində və konvensiyalarda xüsusi olaraq göstərilmiş bütün məsələlər üzrə işlərə baxa bilərlər. Bütün bunlara baxmayaraq, Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsinin 34-cü maddəsinin tələbinə görə "yalnız dövlətlər məhkəmənin baxdığı işlərdə tərəf ola bilərlər prinsipi" birmənalı şəkildə təsdiq edir ki, bu məhkəmə ayrı-ayrı fiziki şəxslərin törətdikləri cinayət əməllərinə baxmaq statusuna malik deyildir. Lakin bütün bunlar o demək deyildir ki, soyqırımı və

Roma statutunu ratifikasiya etmiş dövlətin vətəndaşı tərəfindən törədilmiş olsun.

BMT Nizamnaməsinin VII fəslində göstərilirdi ki, Təhlükəsizlik Şurası hər bir halda sülhə təhlükənin yaranması, sülhün pozulmasının və ya təcavüz aktının olmasını müəyyən edir,... beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması məqsədi ilə Nizamnamənin 41-ci və 42-ci maddələrinə uyğun olaraq, müvafiq tədbirlər görülməsi barədə qərar qəbul etmək səlahiyyətlərindən istifadə edir.

Soyqırımı cinayətlərinin beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaradan vəziyyətdə törədildiyi, BMT Təhlükəsizlik

Bunun üçün Azərbaycanın səlahiyyətli orqanlarının Birleşmiş Millətlər Təşkilatı qarşısında məsələ qaldırması zəruridir. Xocalı soyqırımı üzrə xüsusi Beynəlxalq Cinayət Məhkəməsi yaradılsa, həmin məhkəmədə məsələyə mahiyyəti üzrə baxılıb təqsirləndirilən şəxslərin layiqincə cəzalandırılması təmin edilə bilər. Bu barədə müvafiq təcrübə də vardır.

BMT Nizamnaməsinin VII fəslində göstərilirdi ki, sülhə təhlükə, sülhün pozulması və təcavüz aktlarının baş verdiyi hallarda, məsələnin Təhlükəsizlik Şurasında baxılması prosedurunun nəzərdə tutsa da, Nizamnamədə BMT Təhlükəsizlik Şurasının, fərdi şəxslərin cinayət əməlləri üzrə məhkəmə yaratmaq səlahiyyətləri

dörd qətnamə qəbul etməsi və bu qətnamələrin heç birinin indiye qədər icra edilməməsi, münaqişə zamanı törədilmiş ağır cinayətlərlə bağlı "ad hoc" xüsusi beynəlxalq tribunalının yaradılması haqqında Azərbaycan Respublikasının qaldırdığı vəsatət BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilə bilər.

Hazırkı vəziyyətdə beynəlxalq hüquqda məsələnin daha optimal bir həlli yolu da vardır. Bu da onunla əlaqədardır ki, konvensiyanın 6-cı maddəsinin tələbinə uyğun olaraq Xocalı soyqırımı barədə cinayət işi universal yurisdiksiya prinsipinə müvafiq olaraq Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri tərəfindən icraata qəbul edilə və həmin cinayəti



tələbinə görə təqsirləndirilən şəxslərin verilməsi məsələsində soyqırım, eləcə də Konvensiyanın 3-cü maddəsində sadalanan digər əməllər siyasi cinayətlər hesab edilmir. Bu da onu göstərir ki, təqsirləndirilən şəxslərin hər hansı bir siyasi motivlə əlaqələndirilməsi və Azərbaycana verilməkdən, ekstradisiya olunmaqdan imtina edilməsi mümkünsüzdür.

Bütün bunlar bir daha nəzərdən keçirilərkən aydın olur ki, hazırkı vəziyyətdə Xocalı soyqırımı törədənlərin müəyyən bir hissəsi haqqında respublikamızın Baş Prokurorluğu kifayət qədər mötəbər sübutlar toplamış, canlının təqsirləndirilən şəxs qismində cəlb edilməsi və haqlarında həbs qatımkan tədbiri seçilməsi haqqında məhkəmələr qərarlar çıxarmışlar. Həmin şəxslərin tutulması haqqında İnterpol xətti ilə beynəlxalq axtarış verilmişdir. Axtarışın nəticəsindən asılı olaraq ərazi aidiyyəti üzrə Xocalı soyqırımı törədənlərin cinayət işinə Gəncə Ağır Cinayət Məhkəməsinə baxılması mümkündür. Hesab edirəm ki, o gün uzaqda deyil və müstəqil Azərbaycanın hüquq – mühafizə orqanları bu şərəfli vəzifəni uğurla yerinə yetirməyə nail ola biləcəklər.

Dağlıq Qarabağ münaqişəsinin hüquqi baxımdan tənzimlənməsi və Xocalı soyqırımının hüquqi təhlili problemlərinin dyənilməsi göstərir ki, beynəlxalq hüququn bir sıra ciddi problemlərinin həllinin vaxtı çatmışdır. BMT-nin qəbul etdiyi bir sıra konvensiyalar müasir dövrün tələblərinə cavab vermir, köhnəlmişdir, ayrı-ayrı normalar mükəmməl hesab edilə bilməz. Eyni məsələlər üzrə müxtəlif vaxtlarda qəbul edilən konvensiyalar işlək deyil, dövlətləxti qanunlarla beynəlxalq hüquq normaları arasında aşkar uyğunsuzluqlar vardır, onların icra mexanizmləri yoxdur. Elə "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Konvensiyasında müəyyən qüsurlar vardır. Bu konvensiya müasir tələblərə cavab vermir, vurulmuş maddi və mənəvi zərərlərin kompensasiya mexanizmləri yoxdur. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi indiyədək icrasız qalmışdır. BMT-nin üzvü olan və bir çox konvensiyaları ratifikasiya etmiş Ermənistan beynəlxalq hüququn və beynəlxalq birliyin ekseriyətinin iradəsini ifadə edən qətnamələrə məhəl qoymur, onları icra etməkdən qəsdən boyun qaçıır.

Sivilizasiyaların ən yüksək təkamül mərhələsi hesab olunan hazırkı dövrdə, dünyada global problemlərin hüquq müstəvisində, dinc və danışıqlar yolu ilə, qanunla və ədalətlə deyil, çox təəssüf ki, zorla və silah gücünə həll edilməsinə üstünlük verilir. Kiçik dövlətlərə münasibətdə ikili standartlar kifayət qədər geniş yayılmışdır. Bu gün hələ dünyada yüzlərlə münaqişə ocaqları və mübahisə predmetləri qalır. Dünyanın müxtəlif ölkələrində və müxtəlif regionlarında ərazi, dini, irqi, milli, etnik və digər zəminlərdə münaqişələr və müharibələr davam edir, minlərlə insanın ölümü ilə nəticələnir. Bir müstəqil ölkə başqa bir müstəqil

ölkənin ha-kimiyətini devirir, ərazisini işğal edir, əhalisini qırır, təbii sərvətlərini ələ keçirir. Yaşadığımız balaca planet sanki "qan çanağı"na çevrilmişdir, tərəqqipərvər bəşəriyyət isə aciz vəziyyətdə gözləyir. Bütün bunlar, təəssüf ki, günümüzün realılıqlarıdır. Demokratiya və insan hüquqlarının müdafiəsi problemi beynəlxalq təşkilatların və böyük dövlətlərin əsas prioritetləri kimi təqdim edilsə də, əslində, məsələn, Ermənistan kimi işğalçı bir dövlətə onların münasibəti yalnız təəcüb doğurur. Ərəb ölkələrində, Afrika ölkələrində, Əfqanıstanda, Pakistanda baş verən hadisələr beynəlxalq hüququn elementar standartlarına cavab vermir. Beynəlxalq təşkilatlar isə bütün bunları yalan vədlərlə, sükkutla qarşılayır.

Suveren Azərbaycanın ərazi bütövlüyü 26 ildən çoxdur ki, qonşu dövlət tərəfindən silah gücünə işğala məruz qalmışdır. Dağlıq Qarabağın nəzarətsiz ərazilərində terrorçu qrupların yetişdirilməsi, narkoplantasiyaların salınması, narkolaboratoriyaaların məhsullarının dünyanın müxtəlif ölkələrinə eksport edilməsi və əldə edilən vəsait həssabına separatçı qurumun maliyyə problemlərinin həlli BMT-yə də, NATO-ya da, ATƏT-də başqa böyük dövlətlərə də tam aydındır. Əgər dünya, həqiqətlən də, terrorçuluğa və narkobiznesə qarşı mübarizə aparsa, onda nə üçün təcavüzkar dövlət olan Ermənistan, separatçı və qondarma qurum olan "Dağlıq Qarabağ Respublikası"na qarşı biganə münasibət göstərir? Bu sualın cavabını hamı kimi biz də yaxşı bilirik. Çünki dünyada ikili standartlar mövcuddur, "doğma" və "yad", "müsəlman" və "qeyri-müsəlman" ölkələr vardır. Ayrı-seçkililiyin də kökündə digər amillərlə yanaşı məhz bu amil dayanır.

Bu gün, nəhayət ki, dünyanın qüdrətli dövlətləri beynəlxalq təşkilatlarla birlikdə bir araya gəlib bütün bu məsələlərin həllini təmin etməyə, XXI əsrin global çağırışlarına müsbət cavab verməyə borcludur. Birleşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in və digər bu kimi beynəlxalq və regional təşkilatların ayrı-ayrı aktual məsələlər üzrə vahid, yekun konvensiyalarının hazırlanması və qəbul edilməsi vaxtı çatmışdır. Beynəlxalq və regional münaqişələrin, mübahisələrin və problemlərin həlli istiqamətində qəbul edilmiş qətnamələrin icrasını təmin edən işlək mexanizmlərin yaradılması bu gün son dərəcə aktualdır. Bu zəmində Beynəlxalq Cinayət Məhkəməsinin, Cinayət Məcəlləsinin və Mülki Məcəllənin mükəmməl və işlək formada, beynəlxalq standartlara cavab verən bir səviyyədə hazırlanması, normativ-hüquqi bazasının təkmilləşdirilməsi və icra mexanizmləri üzrə vahid orqanın yaradılmasının vaxtı çatmışdır.

Bəhram ZAHİDOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının
müəllimi, hüquq elmləri
doktoru, professor



Xocalı soyqırımına hüquqi baxış

Konvensiyanın 6-cı maddəsi, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələri, Xocalıda soyqırımı kimi ağır cinayətləri törətməkdə ittiham olunan şəxslərin cinayət işlərinə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində, yaxud yurisdiksiyası tanınmış Beynəlxalq Cinayət Məhkəməsinə baxılmasını, təqsirli şəxslərin layiqincə cəzalandırılması üçün bütün qanuni tədbirlərin görülməsini tələb edir.

Son illər müxtəlif şəxslər Xocalı soyqırımına görə ittiham olunan cinayətkarların Haaqa Hərbi Tribunalında – Beynəlxalq Cinayət Məhkəməsinə cəzalandırılmaları barədə tez-tez bəyanatlar səsləndirir və təkliflər irəli sürürlər. Millətimizə qarşı belə qəddar cinayətləri törətmiş erməni faşistlərinin, onların himayədarlarının qanun qarşısında nəhayət ki, cavab verməli olmalarına dair belə iddialar tamamilə haqlı olsa da, bu, beynəlxalq və milli hüquqda ciddi prosedur qaydalarına əməl edilməsini tələb edir. Buna görə də beynəlxalq hüquqda Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutu məsələsinə müəyyən aydınlıq gətirilməsi zərurət vardır.

BMT Nizamnaməsinin 92-ci maddəsinə əsasən Beynəlxalq Məhkəmə Birleşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. Baş Məclis və ya Təhlükəsizlik Şurası Beynəlxalq Məhkəmədən istənilən hüquqi məsələ üzrə məsləhət xarakterli rəy verməyi xahiş edə bilər. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsinin 1-ci maddəsinə görə, BMT-nin əsas məhkəmə orqanı kimi yaradılan Beynəlxalq Məhkəmə öz Nizamnaməsinin müddəalarına müvafiq olaraq təşkil olunur və fəaliyyət göstərir. O öz funksiyasını həyata keçirmək üçün prosedur qaydalar müəyyən etmək səlahiyyətlərinə malikdir (mad. 30). Məhkəmənin

digər ağır cinayətləri törədənlərin əməlləri cəzasız qalmalıdır.

Tarixə ekskurs edək. Bəşər tarixinin ən qəddar müharibələrindən olan II Dünya müharibəsindən sonra bəşəriyyət əleyhinə törədilmiş ən ağır cinayətlərə görə Nümbərg Beynəlxalq Tribunalı 8 avqust 1945-ci ildə SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökumətləri arasında Avropa ölkələrində əsas hərbi cinayətkarların tribunalına verilməsi və cəzalandırılması haqqında bağlanmış dövlətlərarası saziş əsasında, Tokio tribunalı isə 19 yanvar 1946-cı ildə müttəfiq dövlətlərin baş komandanlarının birgə iclasında təsis edilmişdir.

Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üzrə BMT-nin himayəsi altında səlahiyyətli nümayəndələrin diplomatik konfransı İtaliyanın paytaxtı Roma şəhərində 15 iyun –17 iyul 1998-ci il tarixlərində Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu təsdiq etmişdir. Bu məhkəmə beynəlxalq birliyi narahat edən ən ciddi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə münasibətdə yurisdiksiyasını həyata keçirməyə səlahiyyətli olan daimi bir orqan kimi yaradılmışdır. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5-ci, 6-cı maddələrinə əsasən bu məhkəmə genosid cinayətlərini icraata qəbul etmək və mahiyyəti üzrə ona baxmaq səlahiyyətinə malikdir. Bütün bunlarla yanaşı, Roma statutunun "Ratione temporis yurisdiksiyası"na (11-ci maddə) görə məhkəmə yalnız status qüvvəyə mindiyi tarixdən sonra, yeni, 17 iyul 1998-ci ildən sonra törədilmiş cinayətlərə münasibətdə müvafiq yurisdiksiyaya malikdir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 5-ci maddəsinin tələbinə əsasən, bu məhkəmənin yurisdiksiyası yalnız Roma statutunun istiqrakçısı olan dövlətlərə şamil edilə bilər. Haaqa Tribunalında isə məsələyə o vaxt baxıla bilər ki, həmin cinayətlər Roma statutunu ratifikasiya etmiş dövlətin ərazisində və

Şurasının, BMT Nizamnaməsinin VII bölməsində göstərilən halları mövcud olduğda, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməsi soyqırımı cinayətlərinə baxılması üçün hüquqi əsas ola bilər. Lakin bu hüquqi əsaslar və hüquqi şərtlər hazırda mövcud olmadığına görə, Xocalı soyqırımı törədənlərin cinayət işinə Haaqa Tribunalında baxılması mümkünsüzdür. Çünki Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu imzalamamışdır və ölkəmiz bu beynəlxalq təşkilatın subyekti deyildir. Ermənistan isə 1 oktyabr 1999-cu ildə Roma statutunu imzalasa da, lakin onu indiyə qədər ratifikasiya etməmişdir. Buna görə də Xocalı soyqırımı törədənlərin əməlləri Haaqa Tribunalının yurisdiksiyasının təsiri altına düşsə belə, Azərbaycan bu statutu imzalamadığından xalqımıza qarşı törədilən soyqırımı cinayətinə baxılması barədə Azərbaycanın müraciəti icraata qəbul edilməyəcəkdir. Digər tərəfdən, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü və Roma statutunu ratifikasiya etsə belə, yəne də bu barədə toplanmış materiallar icraata qəbul edilə bilməz, ona görə ki, Xocalı soyqırımı 25-26 fevral 1992-ci il tarixlərində baş verərək, Azərbaycan bu məhkəmənin üzvü olmamışdır. Buna görə də məhkəmə həmin cinayət işini icraata qəbul etmək və mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik deyildir.

Beynəlxalq təcrübəyə əsasən, məsələnin başqa bir hüquqi həlli yolu da vardır. Azərbaycanın səlahiyyətli orqanlarının vəsatətləri əsasında Xocalı soyqırımı üzrə, yaxud ümumiyyətlə Ermənistanın və onun separatçı qüvvələrinin, hərblərinin azərbaycanlılara qarşı həyata keçirdikləri sülh və insanlıq əleyhinə olan cinayətlərə görə xüsusi səlahiyyətli Beynəlxalq Cinayət Məhkəməsinin, yaxud Hərbi Tribunalının yaradılması da tamamilə mümkündür.

nəzərdə tutulmamışdır. Buna baxmayaraq, keçmiş Yuqoslaviya ərazisində sülh və insanlıq əleyhinə törədilmiş cinayətlər üzrə ekspertlərin topladığı materialları nəzərdən keçirən BMT-nin sabiq baş katibi Butros Qalinin təşəbbüsü ilə BMT Nizamnaməsində Təhlükəsizlik Şurasının səlahiyyətlərinə dair normalar yenidən nəzərdən keçirilmiş, ona müvafiq şərhlər və əsaslandırılmalar verilməklə, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Hərbi Tribunalın yaradılması haqqında Təhlükəsizlik Şurası 23 fevral 1993-cü il tarixdə 808 və 25 may 1993-cü il tarixdə 827 sayılı qətnamələri qəbul etmişdir. Bununla da, Təhlükəsizlik Şurasının fəaliyyətində yeni bir prezidentin əsası qoyulmuşdur. Məhz bunun nəticəsidir ki, sonradan Təhlükəsizlik Şurasının 8 noyabr 1994-cü il tarixli qətnaməsi ilə Ruanda işi üzrə

törədənlər öz layiqli cəzalarını ala bilərlər. Beynəlxalq hüquq, neinki milli məhkəmələrə belə bir imkanı verir, hətta onların üzərinə belə bir öhdəlik də qoyur. Müxtəlif ölkələrin milli məhkəmələrinin təcrübəsində belə çoxsaylı işlərə baxılmışdır. "Polyuxoviçin Avstraliya İttifaqına qarşı" işi üzrə Avstriya Məhkəməsinin, Adolf Ayxmanın işi üzrə Yerusəlim Məhkəməsinin (1961-ci il), Rafik Saricə qarşı Danimarka Milli Məhkəməsinin (1994), Duško Tadiçə qarşı Almaniya Ali Məhkəməsinin (1994), Darko Kneceviçə qarşı Niderland Ali Məhkəməsinin (1997) və onlarla digər faktlar üzrə milli məhkəmələrin hökmləri buna misal ola bilər.

Dünya təcrübəsi tam təsdiq edir ki, Xocalı qətləmini törədənlərin cinayət işinə Azərbaycanın Xocalı ərazisi üzrə Ağır Cinayət Məhkəməsinə – Gəncə Ağır Cinayət



fəaliyyət göstərən Beynəlxalq Hərbi Tribunal təsis edilmişdir. Ötən dövr ərzində Yuqoslaviya və Ruanda Beynəlxalq Hərbi tribunalı öz əsasnamələrinə müvafiq olaraq, sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş canlının layiqincə cəzalandırılmasını təmin etmək sahəsində böyük işlər həyata keçirmişdir. Bütün bunlar BMT-nin, onun Təhlükəsizlik Şurasının nüfuzuna əhəmiyyətli təsir göstərmişdir.

Bələ bir təcrübədən bəhrələnərək, BMT Xocalı soyqırımı, eləcə də Ermənistanın təcavüzkar hərbi qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi, sülh və insanlıq əleyhinə olan əməllərə görə xüsusi Beynəlxalq Hərbi Tribunalın yaradılması məsələsinin həll edə bilər. Hesab edirəm ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının

Məhkəməsinə baxıla bilər. Çünki Xocalı soyqırımı Azərbaycan ərazisində, bəzilər Azərbaycan Respublikasının vətəndaşları olan ermənilər tərəfindən, Azərbaycan vətəndaşı olan azərbaycanlılara və Axıska türklərinə qarşı törədilmişdir. Bu, milli və beynəlxalq hüququn tələblərinə tamamilə müvafiqdir. Çünki universal yurisdiksiya prinsipinə görə genosid və başqa beynəlxalq cinayət törətmiş şəxsləri mühakimə etmək Azərbaycanın, onun istintaq və məhkəmə orqanlarının borcudur. Burada həm də nəzərə almaq lazımdır ki, belə cinayətləri törətmiş şəxslərin Ermənistanın, Rusiyanın və hər hansı başqa bir ölkənin ərazisində yaşamasından asılı olmayaraq, onların tutulub Azərbaycana ekstradisiya edilməsi beynəlxalq hüququn tələblərindən irəli gəlir. Belə ki, Soyqırımı Konvensiyanın 7-ci maddəsinin

“Xocalıda məhv olmuş 8 ailə”

□ **Azərbaycan İlahiyyət İnstitutunda (Aİİ) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən hazırlanmış “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi keçirilmişdir.**

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi sədrinin müavini Elçin Əhmədov, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova, Aİİ rəhbərləri, institutun müəllim-tələbə heyəti iştirak edirdi. Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükkutla anıldı. Tədbiri giriş

nitqi ilə açan Azərbaycan İlahiyyət İnstitutunun rektoru Ceyhun Məmmədov 27 il öncə Xocalıda günahsız həmvətənlərimizə qarşı törədilmiş soyqırımı aktının bütövlükdə insanlıq əleyhinə olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı sərəncamını və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş “Xocalı

soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na əsasən, tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılınması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırdı. Rektor vurğuladı ki, Qarabağ həqiqətləri beynəlxalq aləmə uğurla çatdırılır və artıq bunun nəticəsidir ki, dünyanın bir çox ölkəsinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımışdır.

Elçin Əhmədov Xocalı soyqırımının, ümumilikdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” kampaniyasına toxunaraq, bu işdə hər kəsin fəallığının vacibliyinə toxundu. Səriyyə Cəfərova tədbirdə çıxış



edərək “Xocalıda məhv olmuş 8 ailə” filminin məzmunu barədə danışdı. Qeyd etdi ki, filmdə o dəhşətli gecədə məhv edilmiş 8 ailənin faciəli talelərindən söhbət açılır. “Xocalını, xocalılı günlərimi heç vaxt unutmuram. İlk dəfə əlimə qələm alıb qəzetçilik edəndən bu günədək Xocalıdan, onun başına getirilən müsibətlərdən,



böyükü-kiçikli şəhid olmuş günahsız insanlardan, igid oğul və qızlardan yazıram. Gücüm çatdıqca, əlim yetdikcə, bu qətləmi dünyaya yaymaq üçün çalışıram. Bu film də məhz həmin amala xidmət edir”. Birlik sədri informasiya müharibəsində bu cür film və layihələrin vacibliyi və əhəmiyyətinə toxundu. Qeyd

etdi ki, filmin gələcəkdə ərəb dilinə tərcümə edilməsi nəzərdə tutulur. Çıxışlardan sonra filma baxış oldu. Daha sonra tədbir Aİİ tələbələrindən təşkil etdiyi bədii hissə ilə yekunlaşıdı.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Ötən il ölkə əhalisinin sayı 83372 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 9 milyon 981 min 457 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Azərbaycan əhalisinin sayı 9,98 milyon nəfərdən artıqdır



Dövlət Statistika Komitəsinin verdiyi məlumatda bildirilir ki, cari ilin əvvəlinə ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30 faizi isə digər iqtisadi rayonlarında yaşayır.

Əhalinin bir kvadratkilometrə düşən sıxlığı 115 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 83, Bakı şəhərində 1064, Lənkəran və Abşeron iqtisadi rayonlarının hər birində 154, Gəncə-Qazax iqtisadi rayonunda 104, Aran iqtisadi rayonunda 96, Yuxarı Qarabağ iqtisadi rayonunda 93, Quba-Xaçmaz iqtisadi rayonunda 79, Şəki-Zaqatala iqtisadi rayonunda 70, Dağlıq Şirvan iqtisadi rayonunda 52, Kəlbəcər-Laçın iqtisadi rayonunda isə 40 nəfər olmuşdur.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2018-ci ildə

138982 nəfər doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil etmişdir. Ötən il ölkədə 57250 ölüm hali qeydə alınmış və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil etmişdir.

Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62484 nikah və 14857 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olmuşdur.

2018-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3220 nəfər gələn və Azərbaycandan 1580 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya balansu müsbət 1640 nəfər təşkil etmişdir.

Samirə ƏLİYeva, "Xalq qəzeti"



2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək

“Fitch Ratings” agentliyinin yeni hesabatında bildirilir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək.

Hesabatda qeyd olunur ki, Azərbaycanın emitenti-nin uzunmüddətli xarici valyutada defolt reytingi “BB+” səviyyəsində və sabit olaraq təsdiq olunub.

Bu il Azərbaycanda iqtisadiyyatın artım tempi “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz tədarüklü ilə bağlı artacaq. Turizm və kənd təsərrüfatı sahələri də iqtisadi artıma səbəb olacaq.

Hesabata əsasən, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun aktivləri 9 faiz artaraq 39 milyard dollara çatıb.

Agentlik ölkənin bank sektorunda vəziyyətin yaxşılaşmasını qeyd edir. Belə ki, 2018-ci ildə kreditləşmənin artımı 7 faiz təşkil edib, kapitallaşma isə 19,5 faizədək artıb.



Qida, içki və onların xammalının istehsalı üzrə hər il təşkil olunan, “Prodekspo-2019” sərgisində iştirak edən “Ulduz” şokolad fabriki özünün müxtəlif çeşidli məhsullarını sərgiləmək imkanı əldə edib. Sərgi fevralın 11-15-də Moskvada keçirilib.

Azərbaycan məhsulu qızıl medala layiq görüldü



Sərgi çərçivəsində keçirilən “Ən yaxşı məhsul - 2019” müsabiqəsində fabrikin yeni istehsalı olan “FAVO” batonlarının portağallı deserti qızıl medala layiq görülmüşdür.

“FAVO”nun bu mükafata layiq görülməsi onun birbaşa tərkibi ilə bağlıdır. Belə ki, sözügedən taxıllı məhsullar yerli istehsal üçün tamamilə yeni olmaqla yanaşı, həm də natural tərkibli hesab olunur. Tərkibindəki qarğıdalı partlağı, düyü partlağı, yulaf və ən əsası portağal qurusu sayəsində “FAVO” batonları həm ləzzətli, həm də doyumlu məhsullar kateqoriyasına aiddir. Bu məhsul yüngül qəlyanaltıdır.

olmaqla yanaşı, həm də aktiv həyat tərzini keçirən və sağlam qidalanmaq istəyən insanlar üçün nəzərdə tutulub.

Hazırda fabrikdə “FAVO”nun iki çeşidi – şokoladlı və portağallı batonlar istehsal olunmaqdadır. Artıq 18 ildir ki, “Ulduz” şokolad fabriki ölkədə qeyri-neft sektorunun inkişafına, həmçinin ixrac potensialının artırılmasına

ilə daxili iqtisadiyyata öz töhfəsini vermektedir. Sərgi çərçivəsində fabrik Rusiya, Belarus, Əfqanıstanıdan olan şirkətlərlə müqavilələr imzalayıb.

Məlumat üçün bildirək ki, “Prodekspo-2019” beynəlxalq sərgisində 69 ölkədən 2242 şirkət, Azərbaycandan isə 30-dan çox firma iştirak edib.

“Xalq qəzeti”



Energetika naziri Münxen Təhlükəsizlik Konfransında çıxış edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniya 55-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində enerji təhlükəsizliyi mövzusunda keçirilmiş iclasda iştirak edib.

Energetika Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazir çıxışında Azərbaycanın regional və global enerji təhlükəsizliyinə, davamlı inkişafa xidmət edən enerji siyasətindən, neft-qaz layihələrindən bəhs edib. Pərviz Şahbazov yeddi ölkə və çoxsaylı şirkətlərin iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin icrasının yekun mərhələyə daxil olduğunu bildirib və layihənin dünyanın enerji xəritəsini yenidən formalaşdıraraq strateji əhəmiyyətini diqqətə çatdırıb. Energetika naziri deyib: “Cənub Qaz Dəhlizi hazırda dünya enerji təhlükəsizliyi sistemində şaxələnməni mənə və marşrutun hər biri üzrə təqdim edən ilk real layihədir. Bu layihə enerji təhlükəsizliyi baxımından həssas region sayılan Cənub Şərqi

Avropa bazarına istiqamətlənsə də, gələcəkdə daha çox Avropa ölkələrini əhatə etmək perspektivinə malikdir. Bu isə onu göstərir ki, “Cənub Qaz Dəhlizi”nin inkişafı ilə Avropada enerji

bu formatda müzakirələrin enerji təhlükəsizliyinə töhfələri barədə məlumat verib. Qeyd edək ki, Münxen Təhlükəsizlik konfransı 1963-cü ildən



təhlükəsizliyi daha geniş miqyasda təmin ediləcək”.

Nazir həmçinin Bakıda fevralın 20-də keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı və

beynəlxalq müzakirə forumu kimi dünyada təhlükəsizliyə və sabitliyə töhfə verir.

Samirə ƏLİYeva, “Xalq qəzeti”

“Formula – 1” Azərbaycan Qran Prisinə 47 ölkədən biletlər alınıb

“Formula – 1” Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb. Bunu Bakı Şəhər Halqasının Marketing və Kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai 2019-cu il 26-28 aprelə Bakıda keçiriləcək növbəti “Formula – 1” Azərbaycan Qran Prisinə hazırlıqla bağlı Trend-ə müsahibəsində deyib.

N.Arpadarai qeyd edib ki, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib: “Noyabr və dekabr aylarında biletlər 20 faiz endirimlə satılırdı. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb”.

O əlavə edib ki, yerli sakinlərə əlavə 25 faizlik endirim tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir: “Bir



məsələni də diqqətinizə çatdırım. Bildiyiniz kimi, “Formula – 1” yarışının Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadıldı. Biz bunu elan etdikdən sonra bilet satışının tempində iki dəfəlik artım qeydə alındı. Azərbaycan Qran Prisində “Formula – 1” azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Ötən il aprelin sonuna qədər 75 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu ildə də təxminən o qədər olacaq”.

N.Arpadarai vurğulayıb ki, hazırda Rusiya və İngiltərədən daha çox bilet alınıb, eyni zamanda, Almaniya, Gürcüstan, Ukrayna, Finlandiya, həmçinin ərəb ölkələri bilet almasına böyük maraq göstərir: “Ancaq bir məsələ var ki, Bakıda keçirilən ilk “Formula – 1” yarışına Rusiyadan gələnlər daha çox idisə, indi bu göstərici azalıb. Çünki indi əvvəlkindən daha çox ölkədən bilet alınır və müvafiq olaraq Rusiya ilə bağlı faiz də azalır”.

Cənub Qaz Dəhlizi ilə bağlı Rumıniyanın planları

Rumıniya Cənub Qaz Dəhlizi konsorsiumuna RO-BG (Rumıniya-Bolqarıstan) interkonnektorunun və Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRHA) boru xəminin Azərbaycan qazının Avropaya nəqlinin nəzərdə tutulan dəhlizlə birləşdirilməsi haqqında anlaşma memorandumunun imzalanmasını təklif etmək niyyətindədir.

Rumıniya energetika

nazirinin müavini Yulian-Robert Tudoraşe Trend-ə müsahibəsində bildirib ki, ötən il, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında ilk dəfə iştirak etdiyimiz vaxt konsorsiuma gələcəkdə genişləndirmə mərhələsində RO-BG və BRHA kimi mümkün infrastrukturları nəzərə almağı təklif etmişdik: “BRHA

layihəsinin inkişaf etdiyini nəzərə alaraq, bu il qarşıdakı iclasda Məşvərət Şurasına Dəhlizin genişləndirilməsi mərhələlərində RO-BG və BRHA kimi nəqliyyat infrastrukturlarından istifadə imkanlarını öyrənmək üçün anlaşma memorandumunun imzalanması vəziyyətini qiymətləndirməyi təklif etmək istərdik”.

Nazir müavini bildirib ki, bu, regional enerji təhlükəsizliyinin təmini, enerji tədarükünün mənbə və marşrutlarının şaxələndirilməsi baxımından regionun bir çox ölkələrinə müsbət təsir göstərəcək: “BRHA və Cənub Qaz Dəhlizinin birləşdirilməsi dəhlizin infrastrukturunun təhlükəsiz və səmərəli nəqliyyat infrastrukturuna vasitəsilə Balkan və Mərkəzi Avropaya qədər



genişləndirilməsi maraqlarına cavab verir”.

Y.Tudoraşe vurğulayıb ki, Rumıniyanın öz enerji təhlükəsizliyinin artırılması üzrə daimi səyləri çərçivəsində ölkədə təbii qazın iri istehsalçısı və əsas tədarükçüsü olan ROMGAZ dövlət şirkəti Cənub Qaz Dəhlizi konsorsiumuna bu infrastrukturla nəql olunacaq qazın almasına marağın əks olunduğu niyyət məktubunu göndərməyi planlaşdırır: “Rumıniya Azərbaycanın Avropa enerji təhlükəsizliyinin artırılması üzrə birgə səylərdə fəal iştirakını, həmçinin Cənub Qaz Dəhlizinin inkişafında həlledici rolunu xüsusi qiymətləndirir”.

İran yeni sualtı qayığını təqdim edib

İran bazar günü qanadlı raketlərlə təchiz olunan “Fateh” sualtı gəmisini təqdim edib.

Gəminin çəkisi 600 tondur, o, ən müasir silahlarla təchiz olunub (torpedalar, dəniz minaları və qanadlı raketlər).

Mərasim İranın cənubundakı liman şəhəri Bəndər-Abbasda keçirilib. Prezident Həsən Ruhani mərasimdə iştirak edib. Dövlət başçısı bildirib ki, qayıq idarəolunan sualtı raketlər və raket əleyhinə sistemlərlə təchiz olunaraq Hərbi-Dəniz Donanmasında silahlanmaya qəbul ediləcək.

Sualtı qayıq 200 metr dərinlikdə beş həftə qalmaq imkanına malikdir.

“Xalq qəzeti”



Tramp mayda Yaponiyaya səfər etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp mayın 25-28-də Yaponiyaya səfər edə bilər. Yaponiya hökuməti səfər proqramı üzərində işləyir.

Səfər çərçivəsində Baş nazir S.Abe və yeni imperator Naruhito ilə görüşlər nəzərdə tutulur. Yaranmış əməkdaşlıq, iki lider qolf oynaya-caq və sumo yarışına tamaşa edəcəklər. Xatırladaq ki, sonuncu dəfə Tramp Yaponiya-ya 2017-ci ilin noyabr ayında səfər edib.

□ **Vicdanlı, zəhmətkeş, xeyirxah, təvazökar insan, təcürbəli redaktor, yazıçı-publisist və dramaturq... Şamil Fərzəliyevi tanıyanlar onu belə səciyyələndirirlər. AZƏRTAC Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, SSRİ Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü olmuş Şamil Xurşud oğlu Fərzəliyevin (Şamil Xurşud) həyat və yaradıcılıq yoluna nəzər salır.**

Onun ən böyük amalı həyat həqiqətlərini oxuculara olduğu kimi çatdırmaq idi



O, Ucar rayonunda dünyaya göz açmışdı. Valideynləri 1918-ci il hadisələri zamanı Qərbi Azərbaycanın Sis-yan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olunmuş Şamil Fərzəliyev hələ tələbəlik illərindən bədii-publisistik yaradıcılığı başlamışdı.

Təhsilini başa vurduqdan sonra "Azərbaycan

gəncləri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifələrində çalışıb. 1967-ci ildə Moskvanın İctimai Elmlər Akademiyasını bitirib, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsində təlimatçı işləyib.

Şamil Fərzəliyev 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin edildi. Onun rəhbərliyi dövründə bu qəzet respublikada ən nüfuzlu və oxunaqlı nəşrlərdən birinə çevrildi. O, jurnalistlərin

dövrün məlum ideoloji çərçivəsindən çıxmaları üçün hər cür şərait yaradır, standart, şablon yazı tərzini qəbul etmirdi. İstər bədii, istər publisistik yaradıcılığında çalışdığı ki, oxucu onun yazılarından nəyisə öyrəne bilsin.

Şamil Fərzəliyevin publisistik yazıları, xüsusilə felyetonları həmişə maraqla qarşılanırdı. Qələmə aldığı mövzuya, toxunduğu problemə vətəndaşlıq mövqeyindən yanaşır, yazılarında milli ləyaqəti, mənəvi paklığı, nəcib insani keyfiyyətləri təbliğ edir,

gur və şəffaf qaynaqlarından da bəhrələnir".

Şamil Fərzəliyev, həmçinin hadisələri inandırıcı və əhatəli təsvir edən dramaturq idi. Onun "Sən tək deyilsən", "Məhəbbət novellası", "Yaz yağışı", "Sevinc", "Yol ayrıcında", Mirzə Şəfi

Mirzə Cəlil və Əvəz Sadiq ənənələrinin davamçısı

1981-ci ildə "Kirpi" satirik jurnalının baş redaktoru təyin edilən Şamil Fərzəliyev ömrünün sonunadək bu vəzifədə çalışıb.

Tanınmış yazıçı-publisist Yusif Kərimovun xatirələrindən: "Kirpi" jurnalına, "Azərbaycan gəncləri" qəzetinə redaktor təyinatları Azərbaycan KP MK-nın bürosunda təsdiqlənməli idi. Bizi qəbul edən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Şamil Fərzəliyevlə "Çox qaraqabaqsan, yeni sən satirik jurnal çıxara bilərsən?", – deyə zarafat etmiş, sonra isə "Əsədiyyəmə görə qaraqabaq adamın içərisi yumurta dolu olur..." demişdi.

Cəmiyyətdəki mənfi hallara, nöqsanlara göz yummayan Şamil Fərzəliyev "Kirpi"də Mirzə Cəlil və Əvəz Sadiq ənənələrini davam etdirir, həmkarlarında peşə etikasına, jurnalistikanın əsas prinsiplərinə sadıq olmaq, şərəf və ləyaqəti, dövlət və xalqın mənafeyini hər şeydən üstün tutmaq hisslərini aşılayırdı. Ömrünün 30 ilini mətbuata həsr etmiş

satıqlılığı, mənəvi simasızlığı cəsarətlə tənqid atəsinə tuturdu. Ən böyük amalı bu idi ki, həyat həqiqətləri oxuculara olduğu kimi çatdırılsın.

Onun yaratdığı bədii obrazlar fərdi xüsusiyyətləri ilə seçilirdi

Ötən əsrin 50-ci illərində ədəbiyyata gəlmiş Şamil Xurşudun əsərləri ədəbi tənqiddən də diqqətini cəlb edib və yaradıcılığı həmişə müsbət qiymətləndirilib. O çalışırdı ki, yaratdığı obrazlar fərdi xüsusiyyətləri ilə seçilsin, təsvir etdiyi hadisələrin mahiyyəti oxucuya dolğun və canlı şəkildə çatdırılsın. Yazıcının "Sizi unutmaram", "İnsan yaşayır", "Azarkeş nəne", "Xəstələr", "Özüm və özün", "Ağaclar kəsilmədi", "Naxırçı çörəyi" və "Sakitlik olmayacaq" kitabları indi də aktuallığını itirməyib. Xalq yazıçısı Əli Vəliyev onun yaradıcılığını belə səciyyələndirirdi: "Şamil Xurşud xalqın məişətinə, adət və ənənəsinə yaxından bələd olan yazıçıdır. Onun dili aydın və səlisdir, xalq məsəlləri, ifadələri ilə zəngindir. O, klassik və müasir sənətkarlardan öyrənməyə çalışdığı kimi, xalq yaradıcılığının həmişə

Vazehin həyatına həsr etdiyi "Bəxtiyar deyil" səhnə əsərləri ədəbi mühitdə maraqla qarşılanı və səhnəyə qoyulurdu.

Yaşadığı ona ağsaqqal kimi baxır və sözünü eşidirdilər

Xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xəlil Əlimirzəyev, şairlər Şahmar Əkbərzadə, Rəfiq Zəkə Xəndan, Məmməd Aslan, yazıçılar Yusif Kərimov, Nahid Hacızadə və onlarca digər tanınmış qələm sahibləri Şamil Xurşudun yaradıcılığı ilə yanaşı, insani keyfiyyətlərini də yüksək qiymətləndirirdilər. Çünki o, çoxlarının qolundan tutar, mənəvi dəstək olardı. Hətta yaşadığı ona ağsaqqal kimi baxır, sözünü eşidirdilər.

O, kəndə bağlı, təbiətdən xeyirxah insan və əsl el adamı idi. Özüne əbədi ünvan olaraq dünyaya göz açdığı torpağı seçdi. 1986-cı il aprelin 24-də vəfat edən Şamil Fərzəliyev vəsiyyətinə əsasən Ucarda dəfn olundu.

İllər ötür, zaman dəyişir. Ədəbiyyatımızda və milli mətbuatımızda silinməz iz qoymuş Şamil Xurşud kimi söz adamları isə öz əsərlərində yaşayır və daim hörmətlə xatırlanırlar.

Əfqanıstanda şücaət göstərən əsgərlərimiz ehtiramla anıldı

□ **Mingəçevirdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin üzvləri iştirak ediblər. Veteranlar öncə Şəhidlər xiyabanına gedərək döyüş yoldaşlarının məzarlarını ziyarət edib, onların xatirəsinə sükutla yad ediblər.**



Sonra tədbir Mingəçevir Dövlət Dram Teatrında davam etdirilib. Şəhər ictimaiyyətinin, idarə və müəssisə kollektivlərinin təmsil olunduğu tədbirdə qeyd edilib ki, Əfqanıstan döyüşlərində 7500 azərbaycanlı iştirak edib. Onlardan 208-i müharibədə həlak olub, 7-si itkin düşüb. Bildirilib ki, Əfqanıstandan qayıdandan sonra döyüşçülərin bir çoxu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak ediblər, onlardan 17-si Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin müdiri Elşən İbrahimli bildirib ki, Əfqanıstan döyüşlərində iştirak edən mingəçevirlilər, həqiqətən, qəhrəmanlıq

göstərmiş, onlardan 8 nəfəri dünyasını dəyişmişdir. Bu gün sıramızda olan əfqanlar isə müdamı olaraq şəhərimizin təhsil ocaqlarında olur, gənc nəslə vətənpərvərlik tərbiyəsi aşılayırlar.

Tədbirdə iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayilov bu tarixi gün münasibətilə Əfqanıstanda döyüşmüş azərbaycanlı hərbiçiləri təbrik edərək, dünyasını dəyişən Əfqanıstan müharibəsi iştirakçılarına və Qarabağ döyüşlərinin bütün şəhidlərinə ulu tanrıdan rəhmət diləyib. Əfqan döyüşlərində qəhrəmanlıq göstərən azərbaycanlı gənclərin, həqiqətən də, şücaət və mərdlik göstərdiyi vurğulanıb. Ulu öndər Heydər Əliyevin, ölkə

Prezidenti İlham Əliyevin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı diqqətə çatdırılıb.

Tədbirdə respublikanın Xalq artisti Ella Yaqubovanın quruluş verdiyi "Onların ömür yolu, igidlik salnaməsi" adlı tamaşa kompozisiyada, dünyasını dəyişən əfqan döyüşçülərinin həyat və döyüş yolundan

bəhs edilib. Ulu öndər Heydər Əliyevin əfqan döyüşçüləri ilə görüşündən bəhs edən videoçarx nümayiş olunub. Azərbaycanın Dövlət Bayrağı səhnəyə gətirilərkən, səhnəyə toplaşan əfqan döyüşçüləri Dövlət himnini birgə oxuyublar.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Mingəçevir ŞİH başçısı İlham İsmayilova və Ella Yaqubovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Fəxri fərmanını təqdim etdikdən sonra keçdikləri döyüş yollarından, onlara göstərilən dövlət qayğısından danışıb.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri

Gədəbəy gündən-günə abadlaşır, gözəlləşir

□ **Gədəbəy rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev demişdir ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi həyatında baş verən köklü dəyişikliklər, dünya iqtisadi məkanına sürətlə inteqrasiya, iqtisadi quruculuq sahəsində davamlı makroiqtisadi stabillik və iqtisadi artım vətəndaşlarımızın maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. Aparılan fəal və çevik sosial müdafiə tədbirləri, uğurlu islahatlar ölkəmizin malik olduğu iqtisadi potensialı reallaşdırmağa, qarşıya qoyulan məqsədlərə, eyni zamanda, sabit inkişaf və davamlı tərəqqiyə nail olmaq üçün əhəmiyyətli rol oynamışdır.**



Son illər bütün regionlarda vüsət alan abadlıq-quruculuq işləri ötən il Gədəbəydə də uğurla davam etdirilmiş, mühüm infrastruktur layihələri icra olunmuş, sosialyönümlü obyektlər tikilib istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət nəzərə çarpmışdır.

Keçən il rayonda ümumi daxili məhsul istehsalının həcmi əvvəlki ilə müqayisədə 55 milyon 304,4 min manat və ya 11,2 faiz çox olmuşdur. Rayon üzrə sənaye məhsulu istehsalı 156 milyon 716,2 min manat təşkil etmişdir.

Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2017-ci ilə müqayisədə 8 faiz çoxalaraq 441,7 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 3 dəfə artaraq 878,6 manat olmuşdur.

Son 15 il ərzində Gədəbəy rayonunda 15 min 414 yeni iş yerləri açılmışdır ki, onlardan da 665-i daimi olmaqla 1313 -ü ötən ilin payına düşür.



2018-ci ildə rayonun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etdirilmişdir. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Gədəbəyin inkişafını təmin edən 17 tədbirin icrası ilə bağlı mühüm layihələr həyata keçirilmişdir. Gədəbəy şəhərinin abadlaşdırılması işləri çərçivəsində yol kənarlarına səkilər kəçilmiş, istinad divarları üzlük daşla üzlənmiş, küçələr işıqlandırılmışdır. Həmçinin, bir sıra küçələrdə asfaltlaşdırma işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış, istinad divarları üzlənmiş, suötürücü kanallar kəçilmiş, kommunal binalar təmir edilmişdir. Hazırda isə S.Vurğun küçəsinin yenidən qurulması istiqamətində işlər aparılır. Burada yerləşən ticarət obyektləri yeni dizaynda təmir edilmiş, səkilər quraşdırılmış, yüksək gərginlikli elektrik xətləri yer altına kəçirilmişdir. Şəhərin Vahid Rüstəmov küçəsində polis əməkdaşları üçün 2 mərtəbəli 10 mənzilli yaşayış binası tikilmişdir.

2018-ci ildə Gədəbəy şəhərində illik istehsal gücü 5 min ton olan çörəkbişirmə müəssisəsi fəaliyyətə başlamışdır. Rayonun Maarif kəndində "Kiçik Qafqaz" MMC-yə

məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi, Miskinli kəndində isə illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrinin tikintisi davam etdirilir.

Rayonda iş adamlarına və investisiya yatırmaq istəyən sahibkarlara bütün zəruri şərait yaradılmış, təkliflərini və onları narahat edən məsələləri dinləmək üçün iş adamları ilə görüş keçirilmişdir. Bu il ərzində davam edəcək və yeni cəlb olunacaq layihələr hesabına Gədəbəyə 5 milyon manatdan çox investisiya yatırılması nəzərdə tutulur.

Ötən il ərzində əhalinin sosial təminat məsələləri, bu sahədə şəffaflığın və ədalətliyyətin təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 16 min 37 nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, onlardan 8558 nəfəri və ya 53,3 faizi yaşa görə, 6283 nəfəri və ya 39,2 faizi əlilliyə görə, 1196 nəfəri və ya 7,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

Keçən ildə də əhalinin məşğulluğunun artırılmasına yönəlməli tədbirlər davam etdirilmişdir. Hesabat dövründə Gədəbəy Rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaq məqsədilə 1218 nəfər müraciət etmişdir. Onlardan 529 nəfəri və ya 43,4 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin edilmişdir. İşlə təmin olunanların 227 nəfəri və ya 43 faizi qadınlar, 119 nəfəri və ya 22,5 faizi gənclərdir.

Hesabat ilində əhalinin elektrik enerjisi və təbii qazla təminatının yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi ilə bağlı da mühüm addımlar atılmışdır.

Gədəbəyə təhsilin inkişafı, bu sahədə maddi-texniki bazanın yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülmüşdür. Rayonun 83 ümumtəhsil məktəbində 10516 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1530 nəfər pedaqoqi işçi

məşğul olmuşdur. 2017-2018-ci tədris ilində 11-ci sinfi 731 nəfər bitirmiş, onlardan 368 nəfəri və ya 50,3 faizi ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş və 228 nəfər tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunanların 54 nəfəri 500-dən, 24 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.

Hesabat ilində Talakənd, Dördlər və Əyrivəng kəndlərində 40 şagird yerlik modul tipli məktəblər, Miskinli kəndində 60 yerlik körpələr evi uşaq bağçası yenidən tikilmiş, 15 yerlik Samanlıq kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur.

Ötən ildə Gədəbəydə ekoloji tədbirlərin keçirilməsi davam etdirilmişdir. Turizm imkanları geniş olan rayonda yaşılaldırma və ağacəkmə kampaniyası ənənəvi hal almışdır. İl ərzində rayonun bütün yaşayış məntəqələrində o, cümlədən magistral avtomobil yollarının kənarlarında 10 mindən çox müxtəlif növ ağac əkilmiş və onların qorunması üçün mühafizə zolaqları çəkilmişdir. Eyni zamanda, rayonun bütün yaşayış məntəqələrində uzun illərdən bəri yığılıb qalmış meişət tullantılarının daşınması və zərərsizləşdirilməsi məqsədilə müamələ olaraq imeciliklər təşkil edilmiş, Slayvanka, Novosaratovka, Çanaqçı, Xarxar, Nərimankənd və Zəhmətkeş kəndlərində tullantıların mərkəzləşmiş qaydada daşınması və idarə edilməsi üçün avtomobillə xidmət yaradılmışdır.

2018-ci il ərzində RİH Başçısı Aparatında vətəndaşların şikayətlərinə baxılması və onların qəbulu diqqətdə saxlanılmış, hər həftə rayonun bir nümayəndəliyində əhali ilə görüşlərin və vətəndaşların qəbul edilməsi praktikası davam etdirilmiş, qaldırılan problemlərin bəyüm ekarsiyetli yerində həll edilmişdir. Hesabat ili ərzində RİH Başçısı tərəfindən yerlərdə 49 sayıyari görüş keçirilmiş və bu görüşlərdə 5972 nəfər iştirak etmiş, vətəndaşlar tərəfindən 196 təklif irəli sürülmüşdür. Ötən il RİH Başçısı Aparatında 1131 təklif, ərizə və şikayət daxil olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 113 ədəd və ya 11,1 faiz çoxdur.

Məruzə ətrafında müzakirələrdə rayon prokuroru Allahverdi Səfərov, mərkəzi rayon xəstəxanasının baş həkimi Ramiz Pivərdiyev, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Pərviz Bayramov və başqaları çıxış etmişlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçisi Orxan Mürsəlov yığıncaqda çıxış etmişdir.

Rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fərqlənən şəxslərə Fəxri fərmanlar verilmişdir.

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri



□ **Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) "Consulting&Business" jurnalı tərəfindən "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlərə görə" nominasiyası üzrə "Uğur – 2018" Milli Mükafatına layiq görülüb. Mükafat nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talibova təqdim edilib.**

ƏƏSMN "Uğur – 2018" Milli Mükafatına layiq görülüb

ƏƏSMN-nin "Uğur-2018" Milli Mükafatına layiq görülməsinin əsasında 2018-ci ildə nazirliyin həyata keçirdiyi mühüm sosial müdafiə və aktiv məşğulluq tədbirləri, əhaliyə xidmətlərinin müasir iş prinsiplərinə uyğun və şəffaf təşkilatı üçün aparılan islahatlar dayanır.

F.Talibov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflıq və sosial ədalət, innovativ yanaşma prinsiplərinin təmin olunmasına yönələn geniş miqyaslı islahatlar proqramı, sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. O, mükafata görə "Consulting&Business" jurnalının İdarə Heyətinə minnətdarlığını ifadə edib.

Tədbirdə nazirliyin 2018-ci ildə həyata keçirdiyi islahatlarla və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Qeyd edilib ki, dövlət sosial xidmətləri sahəsində yeni keyfiyyət mərhələsinə keçidi təmin edən mühüm bir layihənin - nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və "DOST" mərkəzlərinin yaradılmasına başlanılması 2018-ci ilin mühüm uğurlarındandır. Cənab Prezidentin humanist təşəbbüsü ilə şəhid vərasələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə başlanılması, şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılması da həmin ailələrə yüksək qayğının təzahürü olub.

Prezidentin sərəncamı ilə icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın aztəminatlı ailəni əhatə edib. Cari ilin əvvəllərdən icrasına başlanan "İşsiznin DOSTu" proqramı 30 min işsiz və ışıxarcan şəxsin əmək müqaviləsi əsasında ödənilən ictimai işlərlə təminatına imkan verib. Nazirlik tərəfindən 2019-cu ilin əvvəllərdən pensiya təyinatının avtomatlaşdırılması infrastrukturunu fəaliyyət göstərir.

Z. BƏŞİRQIZI,
"Xalq qəzeti"

□ **Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı yanında Şurada Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına dair konfransdakı nitqlərindən irəli gələn vəzifələr ətrafı müzakirə olunmuşdur.**

Qaradağ rayonu: sosial-iqtisadi layihələr uğurla reallaşdırılır

Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov ulu öndər Heydər Əliyev tərəfindən əsas qoyulmuş müasir Azərbaycan dövlətinin təməl dayaqlarının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan pragmatik siyasət sayəsində daha da möhkəmləndirildiyini, dinamik inkişafın təmin olunduğunu, biznes və investisiya mühitinin xeyli yaxşılaşdırıldığını diqqətə çatdırmışdır.

Qaradağlılar üçün 2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezidenti İlham Əliyevin bu rayona səfərləri olmuşdur. Həmin səfərlər Qaradağ rayonunda bir çox sahələrdə müasir infrastrukturun yaradılması ilə əlamətdar olmuşdur. Dövlət başçısı yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, mayın 24-də məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksinin və yeni istifadəyə verilən Lökbatan-Qobu avtomobil yolunun, mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin, avqustun 1-də Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobil ailələrinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində və avqustun 13-də Lökbatan qəsəbəsində Əbşeron Logistika Mərkəzinin açılışlarında iştirak etmişdir. 2018-ci il yekunlarından



söz açan S. Mikayılov qeyd etmişdir ki, rayonda sənaye sahəsində 1 milyard 793 milyon 70 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Bütün maliyyə mənbələrindən əsas kapitala 700 milyon 993 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,1 faiz çox olmuşdur. Bütün maliyyə mənbələri hesabına 287 milyon 342 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.

197 milyon 414 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 81 milyon 464 min manat, rabitə müəssisələri tərəfindən isə 1 milyon 879 min manat həcmində xidmət göstərilmişdir.

Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etmiş və perakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 872 milyon 671 min manatlıq əmtəə satılmışdır ki, bu da əvvəlki ilə nisbətən 2,8 faiz artım deməkdir.

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 139 milyon 850 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artmışdır. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə 2018-ci il ərzində 843 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.

yüksək səviyyədə görülmüş və 2018-ci ilin 24 may tarixində kompleksdə inşa olunan yeni mənzillər, sosial və digər zəruri infrastruktur obyektləri bu kateqoriyadan olan soydaşlarımızın istifadəsinə verilmişdir.

"Qobu Park" yaşayış kompleksində 1800 məcburi köçkün ailəsi üçün əlavə 13 ədəd olmaqla 10 mərtəbəli, Ümid qəsəbəsində isə 300 məcburi köçkün ailəsi üçün 4 ədəd olmaqla 5 mərtəbəli yaşayış binasının, uşaq bağçasının və mərasim evinin tikintisi davam etdirilir.

2018-ci ildə rayonda hüquqi və fiziki şəxslər tərəfindən 2169 yeni iş yeri yaradılmışdır.

Prezident cənab İlham Əliyevin 2011-ci il 6 aprel tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin əhtiyat fondundan ayrılmış maliyyə vəsaiti hesabına rayonun Qobustan qəsəbəsindəki 17 sayılı birləşmiş şəhər xəstəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuş və ən yeni texnologiyalarla təchiz edilərək cari ilin 14 yanvar tarixində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir.

2017-ci il may ayının 30-da Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkün ailələri üçün təməli qoyulmuş "Qobu Park" yaşayış kompleksində tikinti işləri qısa müddət ərzində

IDEA İctimai Birliyinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə həyata keçirilən "Bizim həyat" layihəsi çərçivəsində Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi 37,41 və Hüseyn Məmmədov küçəsi 9 nömrəli ünvanda yerləşən çoxmənzilli yaşayış binalarının qarşısında ümumi sahəsi 2 hektar olan abad məhəllə və rayonun Sahil qəsəbəsi, Əliyər Gülbabayev küçəsi 14, 16, 18 və Məhərrəm Seyidov küçəsi 13, 16 nömrəli çoxmənzilli yaşayış binalarının qarşısında ümumi sahəsi 2,5 hektar olan abad məhəllə və ümumi sahəsi 560 kvadrmetr olan 350 nəfərlik mərasim evi sakinlərin istifadəsinə verilmişdir. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev və Milli Məclisin deputatı Aydın Hüseynov iştirak etmişlər.

Afət SADIQOĞLU,
"Xalq qəzeti"

TƏRTƏR: dövlətin hərtərəfli dəstəyi inkişaf dinamikasını gücləndirir



Regional inkişafa dair və digər dövlət proqramlarının, sosial-iqtisadi sahədə illik proqnoz tapşırıqlarının vaxtında və ardıcıl gerçəkləşdirilməsi, son illərdə təşəbbüskarlığa geniş meydan verilməsi cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da nəzərdə tutulan hərtərəfli yeniləşmə və yüksəlişi təmin etmişdir.

Nəticədə yaşayış məntəqələrinin siması əsaslı surətdə dəyişmiş, əhalinin güzəranı xeyli yaxşılaşmışdır. Bu baxımdan 2018-ci ilin göstəriciləri əksər sahələrdə əvvəlki ilə müqayisədə yüksək olmuşdur. Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında geniş iclasda bütün bunlar barədə ətraflı söhbət açıldı, ötən ilin sosial-iqtisadi yekunları təhlil edildi, cari ilin önəmli vəzifələri müəyyənləşdirildi.

Toplantını giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uğurla yola salınmış ötən ilin yüksək göstəricilərinin qazanılmasında Prezident İlham Əliyevin bölgələrin, o cümlədən Tərtərin inkişafına göstərdiyi yüksək diqqət və qayğıının önəmli rolunu vurğuladı. Rayon rəhbəri bildirdi ki, Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş illik iclasında dövlət başçısı bu inkişafın davamlı olacağına xüsusi qeyd edərək, 2019-cu ildə qarşıda duran daha ciddi vəzifələri geniş şərh etmiş, lazımı tapşırıq və tövsiyələrini vermişdir. Proqram seçiyəli bu hədəflərin gerçəkləşdirilməsində tərtərlilərin də özünə məsul və təxirəsalınmaz vəzifələr düşdüyünü söyləyən başçı daha sonra keçən ilin sosial-iqtisadi inkişafının yekunları barədə Tərtər RIH-in hesabatını

iştrakçıların müzakirəsinə təqdim etdi. Məruzədə göstərilirdi ki, rayonda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun yeniləşdirilməsi, sahəkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər ötən il də uğurla davam etdirilib.

2018-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 174,6 milyon manat olub. Bunun 14 milyon 751,3 min manatlıq sənayenin, 64 milyon 396,2 min manatlıq kənd təsərrüfatının payına düşür. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 38 milyon 234,6 min manatlıq investisiya yönəldilib. Bunun 2 milyon 795 min manatlıq sahibkarların payına düşür. İl ərzində 563-ü daimi olmaqla, 4380 yeni iş yeri açılıb.

Keçən il Tərtər şəhərində və kəndlərdə geniş abadlıq-quruculuq tədbirləri həyata keçirilib. 36 milyon 326,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə verilib. Dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, Tərtər şəhərində 20 çoxmənzilli yaşayış binası və həyətləri əsaslı təmir olunub. Bir sıra küçə və məhəllədə, Heydər Əliyev parkında geniş abadlıq-quruculuq işləri görüldü.

Bildirildi ki, Tərtər şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası, Ağkənd kəndində kitabxana binası istifadəyə verilib. Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılıb. Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları, Qaradağlı kənd tam orta məktəbinin 5 sinif otağı əsaslı təmir olunub. 21,5 kilometrlik Buruc-Güləbatlı-Xoruzlu-Kabirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolu yenidən

qurulub. 14 kənddə isə yerli yollarda təmir-bərpa işləri aparılıb.

Aqrar sahədə əldə olunan uğurlardan bəhs edən məruzəçi qeyd etdi ki, 2018-ci ilin məhsulu üçün 26 min 109,3 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib-becərilib. 44 min tondan çox taxıl, 14 min tondan artıq tərəvəz, 5,5 min ton kartof, 30 min tondakı şəkər çuğunduru istehsal edilib. Keçən il 3,3 min hektardan 8,2 min tondan çox pambıq yığılıb, orta məhsuldarlıq 25 sentnerə çatıb. Son 4 ildə pambıq əkinə 3,6 dəfə, məhsul 4,1 dəfə, məhsuldarlıq 13,2 faiz artıb. Kümçülər isə 10,3 ton barama istehsal edilib.

Yığıncada əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki uğurlardan da ətraflı bəhs edildi, mövcud problemlər və onların həlli yollarından və 2019-cu ildə görülməli zəruri işlərdən də ətraflı söhbət açıldı.

Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Sahib Aliyev yığıncada çıxış edərək ölkənin və Tərtərin həyatındakı ümumi inkişafdan, qarşıda duran önəmli vəzifələrdən danışdı.

Sonda 2018-ci ildə fərqlənən bir qrup sahibkara Tərtər RIH-in fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.

İştirakçılar adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayona göstərilən dövlət qayğısına görə dərin minnətdarlıq, 2019-cu ilin başlıca vəzifələrini əks etdirən qararıda isə tərtərlilərin qurub-yaratmaq əzmi ifadə olundu.

Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

Ağstafada bütün sahələrdə İNKİŞAF, TƏRƏQQİ VAR

Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti başçısının 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.



2018-ci ilin yekunlarına həsr olunmuş qısametrəli film nümayiş olunduqdan sonra rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev geniş məruzə ilə çıxış etmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, ölkə başçısı tərəfindən regionalın sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafanın da inkişafına böyük tökan vermişdir. Rayonda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, rayonda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində 7324 yeni iş yeri açılmışdır. Son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2 dəfə, sənaye məhsulu istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,8 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 2,4 dəfə, orta aylıq nominal əmək haqqı 1,3 dəfə artmışdır. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə 12591 nəfər məşğul olmuşdur. Ölkə Prezidentinin sərəncamı ilə rayonda 9 ədəd subartezian quyu su istismar üçün balansla götürülmüş, 12 ədəd yeni subartezian quyusunun qazılması cari ildə nəzərdə tutulur.

İl ərzində Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana keçilmişdir. Rayonun Qıraç Kəsəmən, Zəlimxan və Göycəli kəndlərində yerli imkanlar hesabına "Şəhidlər parkı" tikilib istifadəyə verilmişdir. Ağstafa rayonunun yaşayış məntəqələri 100 faiz mavi quzla təmin olunmuşdur. Əhalinin elektrik enerjisini daha da yaxşılaşdırmaq məqsədi ilə 124 ədəd yararsız dayaq yenisi ilə əvəz edilmiş, 7,7 kilometr uzunluğunda yeni SİP kabel xətti çəkilmiş və 1011 ədəd yeni metal dayaqqlar quraşdırılmışdır.

Ağstafa şəhər əhalisinin daha təmiz və keyfiyyətli su ilə təmin olunması üçün rayonun Vurğun qəsəbəsində yerləşən mərkəzi su anbarı kompleksinin ərazisində müasir sətəmizləyici qurğunun tikintisi həyata keçirilib.

Rayonun yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı surətdə yenidən qurulması davam etdirilmiş və kənd yollarının 90 faizi asfaltlanmışdır. Hazırda 9,5 kilometr uzunluğunda Ağstafa-Xətai-Yeniğün avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri işlərinə başlanmışdır.

Təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində Köhnəqışlaq kəndində 108 şagird

yerlik yeni məktəb binası və Kolaşır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilmişdir. Qəzalı vəziyyətdə olan Böyük-Kesik kənd tam orta məktəbinin yeni binasının tikinti işləri davam etdirilir. H.Aslanov qəsəbəsində 20 şagird yerlik modul tipli məktəbin quraşdırılması başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. 2018-ci ildə ali məktəblərin qəbul imtahanlarında

məzunlarımızdan 17 nəfər 600-dən, 42 nəfəri isə 500 baldan yuxarı nəticə göstərmişdir.

2018-ci ildə rayon icra hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 40 səyyar qəbul-görüş keçirilmişdir. Bu qəbullarda 4306 nəfər sakin iştirak etmiş, 409 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 202-ci həll olunmuş, 59-nun icrası davam etdirilir, 148 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər göndərilmişdir.

Tədbirdə iştirakçılar açıq mikrofon vasitəsilə öz arzu və təkliflərini səsləndirmişlər.

Yığıncada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürşəlov, Milli Məclisin deputatı Nizami Cəfərov çıxış etmişlər.

Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir. Tədbirin sonunda 2018-ci ildə rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fərqlənən bir qrup sakin rayon icra hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunmuşdur.

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri



YARDIMLI: İl ildən uğurlu gəlir

□ **Dağların başının tacı olan Yardımlının təbii gözəllikləri könül oxşasa da, sərt coğrafi-iqlim şəraiti var. Burada quruculuq işləri görmək arın yerlərindəkindən ikiqat çətinidir. Amma buna baxmayaraq, dövlətin qayğısı, yurd sevgili insanların fədakar səyləri sayəsində dağlar diyarı durmadan abadlaşır. Zirvə ünvanlı kəndlərə, obalara rahat yollar çəkilir, inzibati və sosial binalar tikilir, həyat şəraiti yaxşılaşır.**

Rayonun sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağında nailiyyətlərə ətraflı nəzər salınıb. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ümudulmaz daha şəxsiyyətin abidəsini ziyarət edib, öhnə gül dəstələri qoyublar. Sonra Mədəniyyət Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən quşşaya, rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxış keçirilib. Hesabat yığıncağında icra hakimiyyətinin başçısı Ayaz Əsgərov dövlətimizin uğurlu siyasət xəttindən, rayonda həyata keçirilən infrastruktur layihələrin icrasından bəhs edib.

İl ərzində Yardımlıda milyonlarca manatlıq ümumi məhsul istehsal edilib ki, bu da əvvəlki ilə müqayisədə 26,5 faiz çoxdur. Sənaye məhsulları 1 milyon, kənd təsərrüfatı məhsulları isə 40 milyon manatlıq yaxın həcmdə olub. 8 hüquqi şəxs və 336 fiziki şəxs sahibkarlıq subyekti kimi qeydə alınıb. Əkin sahələrinə görə

kəndlilərə 246 min manatlıqdan artıq subsidiya verilib. Özal sektorda ümumi istehsal göstəricisi 74 milyondan yüksək olub. Taxıl, kartof, tərəvəz, tütün, heyvandarlıq məhsulları istehsalı artıb. Aztəminatlı ailələrə dəstək layihəsi üzrə 2 hektar üzüm baği salınaraq camaata verilib. Özünəməşğulluq layihələrinə 60 nəfər cəlb edilib. Rayon üzrə orta əməkhaqqı 316 manata çatıb. Prezidentin qayğısı sayəsində 333 nəfər rayon sakinini abadlıq-quruculuq işlərinə cəlb edilib ki, bu da işsizliyin aradan qaldırılmasında mühüm addım sayılır.

Calılabad-Yardımlı avtomobil yolunun rayon ərazisində daxil olan 21 kilometr əsaslı şəkildə tikilərək asfaltlanıb və artıq əhali həmin yoldan istifadə edir. Bundan başqa, Prezident sərəncamı ilə, uzunluğu 22 kilometr olan, 20 min nəfər əhalinin yaşadığı 15 kəndə əhatə edən Sırıq-Vergədə-Bilnə-Osnağaran-Bozayran yerli əhəmiyyətli avtomobil yolunun əsaslı inşası davam edir. Körpülər, suötürücü qurğular tikilib və işlər son mərhələyə çatdırılıb. Uzunluğu 35 kilometr olan Sepa-

radi-Yolocaq-Bülüdü-Allar yolunun 27 kilometrlik hissəsi xeyli genişləndirilib və çınqıl döşənib. Digər kəndlərarası yolların təmiri üzrə də tədbirlər həyata keçirilib.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Şıxlar kəndində 80, Bilnə və Avun kəndlərində isə 56 şagird yerlik modul tipli məktəblərin inşası davam etdirilir. Rayonda müasir idman kompleksinin də tikintisi aparılır. Bu vacib obyekt cari ildə istifadəyə verəcək. Yardımlı şəhərinin Heydər Əliyev küçəsində, Parkda, Xətai və Vüqar Nəciyev küçəsində geniş abadlıq işləri aparılıb. Çoxmənzilli yaşayış binaları yeni, müasir görkəmə salınıb və sakinlərin rahatlığı təmin edilib. Üç şəhid ailəsi üçün fərdi ev tikilib. Təbii-texnogen hadisələrdən ziyan çəkmiş 6 ailə üçün də fərdi evlər inşa olunaraq təhvil verilib. Rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə addımlar atılır. Şəhərdə su və kanalizasiya xətlərinin gəkişliyi, uyğun avadanlıqların quraşdırılması, demək olar, tamamlandı və 7 min 500 nəfərlik sakin heç bir fasilə olmadan sudan rahat şəkildə istifadə edir. Son beş ildə əhalisinin sayı 6 min 500 nəfər olan 9 yaşayış məntəqəsinin içməli su problemini həllini tapıb, amma görüşləri işlər də var. Bu il daha üç kənddə artezian quyuları qazılacaq.

Yardımlının 13 yaşayış məntəqəsindən 3 minədək abonent təbii qaz alır. Yeni il ərəfəsində Gavran kəndində "məvi yanacaq" verilib. Bundan sonra mərhələli şəkildə

daha 10 kənd qazlaşdırılacaq. Rayonun işıq təchizatı da yaxşılaşır.

Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək bildiriblər ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şəxələndirilməsi ilə qeyri-neft sektoru sürətlə inkişaf edib. Qeyd olunub ki, Dövlət proqramlarının uğurlu icrası nəticəsində respublikamızda tikinti-quruculuq işləri xüsusi gəziyyətə yüksəlib, ölkə rəhbərinin iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı tapşırıq və tövsiyələrinə əsasən yeni əkinlər aparılması, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi istəhsalın artırılmasına səbəb olub. Çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qurumlarla edilən dəyişikliklərin şərhini verilib, Yardımlının təmsilində ucqarların yüksəliş meylləri təqdir edilib. Nətiqələr cari ildə qarşıda duran vəzifələrə bağlı tövsiyələri bildiriblər.

Sonda genişləndirilmiş şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə müxbiri

Xalq rəssamının yubileyi keçirilmişdir

□ **Muzey Mərkəzində Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayilovun 80 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.**

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan tədbirdə qonaqlar əvvəlcə rəssamın əsərlərindən ibarət sərgiyə baxmışlar.

Mədəniyyət nazirinin birinci müavini Vəqif Əliyev çıxış edərək ölkəmizdə müstəqil olaraq tanınmış mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin, yaradıcılıq gecələrinin təşkil olunduğunu, bu tədbirlərin həyata

keçirilməsinə Mədəniyyət Nazirliyi tərəfindən daim dəstək göstərildiyini vurğulamışdır. Tədbirdə Vəqif Əliyev yubilyar rəssamın həyat və yaradıcılığından danışaraq Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs etdi. Qeyd olundu ki, Rafis İsmayilov Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. Sonra

“Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar 30-dan artıq bədii filmin quruluşçu rəssamı olub. Bir sıra kitablara illüstrasiyalar çəkən sənətkar atalar sözləri, “Kitabi-Dədə Qorqud” dastanının motivləri və xalq mahnılarına həsr olunmuş xeyli sayda rəsm əsərləri yaradıb.

Rafis İsmayilov 2003-2005-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Akademik Opera və Balet Teatrında bir sıra tamaşaların da bədii tərtibatçısı olub.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, kinorejissor,



Xalq artisti Oqtay Mirqasımov, Xalq rəssamı Arif Hüseynov və başqaları sənətkarın yaradıcılığından, insani keyfiyyətlərindən söz açıdılar, ona cənsağlığı və yaradıcılıq uğurları arzulamışlar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

səsyazma studiyası üçün akustik qurğuların və müvafiq avadanlıqların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Səsyazma studiyası üçün akustik qurğuların və müvafiq avadanlıqların satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 80 manat məbləğdə iştirak haqqını hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

Təşkilat – Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs VÖEN- 1304673921 Bank- “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi Ünvan-Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193 Kod- 507699 VÖEN (bank)- 9900006111 SWIFT: AZRTAZ22 M/h- AZ- 02NABZ0135010000000022944 H/h-

AZ98AZRT38060019440028835001

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

əşağıdakı lotlar üzrə

AÇIQ TENDER ELAN EDİR:

Tender 7 (yeddi) lot üzrə keçirilir. Lot-1. Təsərrüfat mallarının satın alınması.

Lot-2. Xüsusi geyimlərin satın alınması.

Lot-3. Avadanlıqların satın alınması.

Lot-4. Ehtiyat hissələrinin satın alınması.

Lot-5. Parkın abadlaşdırılmasının satın alınması.

Lot-6. Mənzil fondunun təmiri işlərinin satın alınması.

Lot-7. Asfalt örtüyünün təmiri işlərinin satın alınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar iştirak haqqını hər bir lot üçün 100 manat məbləğdə əşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Qaraçuxur qəsəbəsi, Ə.Mehbaliyev küçəsi 3 nömrəli ünvandan yerləşən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən ala bilərlər.

Əlaqələndirici şəxs- İbadulla Əhmədov, əlaqə telefonu- (050) 317-88-09.

İddiaçılar iştirak haqlarını əşağıdakı hesaba köçürməlidirlər:

H/h-AZ70İBAZ3809001944933823 VÖEN- 1900086671

Adi-ABB Suraxanı filiali

Kod- 805250 VÖEN-9900001881

M/h- AZ- 03NABZ0135010000000002944

S.W.I.F.T. İBAZAZ2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün əşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi

ölke və rekvizitləri və mənfəət vergisinin bəyannaməsi;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatının / tikinti-quraşdırma və xüsusi torpaq işləri ilə bağlı lisenziyasının vacibliyi.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 aprel 2019-cu il saat 17.00-a qədər Qaraçuxur qəsəbəsi, Ə.Mehbaliyev küçəsi 3 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 5 aprel 2019-cu il saat 16.00-da Qaraçuxur qəsəbəsi, Ə.Mehbaliyev küçəsi 3 nömrəli ünvandan yerləşən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

“Zığ” GTTZ-nin ərazisində tikilən inzibati binanın dam örtüyünün vurulması xidmətinin (material və işlərin yerinə yetirilməsi ilə birlikdə) satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müسابiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 2019-cu il fevralın 26-sı saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

energetik qurğuların və sistemlərin etibarlı istismarının təmin edilməsi məqsədilə 2019-cu il ərzində nəzərdə tutulan illik xidmətlərin satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müسابiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 2019-cu il fevralın 26-sı saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

sumbata kağızı, itiləyici və kəsici laqunda daşlarının satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müسابiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 2019-cu il fevralın 26-sı saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi

təminatındakı təşkilatların 2019-cu il ərzində mebel-inventar, məişət və digər texniki avadanlıqlarına- 1-ci Lot mebel və yumşaq inventarlara, 2-ci Lot jalüz pərdələrinə, 3-cü Lot mətbəx avadanlıqlarına, 4-cü Lot seyf və dəmir dolablara, 5-ci Lot idman avadanlıqlarına və 6-cı lot müxtəlif məişət texnikalarına olan tələbatını ödəmək üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 6 Lot üzrə cari il martın 19-u saat 15.00-da DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti 161-də) keçiriləcəkdir.

İddiaçılar bütün lotlarda iştiraka görə 1765,00 manat, 1-ci Lot üzrə 1200,00 manat, 2-ci Lot üzrə 95,00 manat, 3-cü Lot üzrə 75,00 manat, 4-cü Lot üzrə 90,00 manat, 5-ci Lot üzrə 125,00 manat və 6-cı Lot üzrə isə 180,00 manat iştirak haqqı ödəməli və əşağıdakı hesaba köçürməlidirlər:

Bank rekvizitləri- Dövlət Xəzinədarlıq Agentliyi

Kod- 210005 VÖEN- 1401555071

M/h- AZ- 41NABZ01360100000000003944

SWIFT BIK CTREAZ22

DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi

H/h- AZ32C- TRE00000000000002077770

VÖEN- 1500281641

BTK 142340

Fond- 7

Iştirak haqqı geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına əşağıdakı sənədlər təqdim olunmalıdır:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsinə təsdiq

edən bank sənədi;

- tender təklifi (30 bank günü qüvvədədir);

- tender təklifinin ümumi dəyərinin 1 faizi həcmində tender təklifinin bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

- malgöndərinin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- malgöndərinin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərsə, bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- vergi orqanlarından müvafiq arayış;

Malgöndərin öz tender təklifini “Dövlət satınalmaları haqqında” Qanununda müəyyənləşdirilmiş qaydada hazırlayaraq bank təminatı ilə birlikdə tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yeni 2019-cu il martın 18-i saat 17.00-dək tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunan tender təklifi baxılmadan malgöndərəne qaytarılır və onun tenderdə iştirakına yol verilmir.

Digər sənədlər satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, yeni cari il martın 6-sı saat 17.00-dək təqdim olunmalıdır.

İddiaçı tərəfindən hazırlanmış, imzalanıb möhürlənmiş tender təklifi bank təminatı ilə ikiqat zərflə qoyulur. Hər

Xarici xəbərlər

Türkiyə

Əhməd Kayanın həyatı ekranlaşdırılır



Türkiyəli mərhum müğənni Əhməd Kaya-nın həyatından bəhs edən film çəkiləcək. Üç prodüser birləşərək sənətinin ölü-münün iyirminci ildönümündə onun həyatını

əbədləşdirmək istəyirlər. Bildirilir ki, əgər Əhməd Kayanın həyat yoldaşı razı olarsa, onun haqqında film çəkiləcək.

Qeyd edək ki, Əhməd Kaya Türkiyənin "Youtube" video portalında ən çox izlənən sənətçisidir.

Məlumatı "Sabah" qəzeti yayıb.

ABŞ

Xərçəngə qarşı inqilabi kəşf

ABŞ-in Luisvil Universitetinin alimləri xərçəngə qarşı mübarizədə inqilabi kəşfə imza atıblar. Onların hazırladığı "SA-4-1BBL" zülal inyeksiyası orqanizmi xərçəngdən müdafiə edir. Bu, siçovullar üzərində aparılan sınaqlar zamanı belli olub. Tezliklə yeni dərmanın xərçəng xəstələri üzərində sınaqdan keçiriləcəyi bildirilir.

Məlumatı "MedicalXpress" yayıb.



Çin

"Ağıllı" həbsxanalar yaradılır



Honkonq İslah Xidməti İdarəsi "ağıllı" həbsxanaların istifadəyə verilməsinə bildirir. Bu həbsxanalarda quraşdırılan avtomatlaşdırılmış sistem məhbuslara nəzarət etməyi asanlaşdıracaq. Bundan başqa, yeni sistem cəzaçəkəmə rejimini daha səmərəli,

insanların həbsxanada olmasını isə təhlükəsiz etməyə imkan verəcək. Həmçinin həbsxana nəzarətçilərinin xidmət çəkməsi də təhlükəsiz olacaq.

Xəbəri "Qazeta.ru" verib.

Yeni smartfon təqdim ediləcək

Çinin "Xiaomi" şirkəti yeni istehsal etdiyi "Xiaomi Mi 9" smartfonunu fevralın 20-də ictimaiyyətə təqdim edəcək. Qeyd edilir ki, yeni qurğu texniki xüsusiyyətlərinə görə "Huawei" şirkətinin "Honor" seriyasına aid "View 20", xarici görünüşcə isə, "Mate 20" modelinə bənzəyəcək. Smartfonun minimal qiyməti 436 dollar təşkil edəcək.

Xəbəri "Vesti.ru" verib.

İspaniya

De Liqt "Barselona"ya keçə bilər



Qış transfer pəncərəsində Hollandiyanın "Ayaks" komandasından Frenki de Yonqu transfer edən "Barselona" bu klubun müdafiəçisi Mattis de Liqtin də keçidinə nail olmaq istəyir. Gənc futbolçunun transferində ısrarlı olan Kataloniya klubu "Ayaks"a yeni təklif edəcək. Bu barədə "Barselona" klubunun prezidenti Xosep Bartomeu açıqlama verib.

Qeyd edək ki, Mattis de Liqtə "Bavariya" və "Yuventus" klubları da maraqlanırlar.

Xəbəri "Futbol.ua" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Hulusi AKAR:

Suriyada təhlükəsizlik zonasına Türkiyə nəzarət etməlidir

□ Türkiyənin milli müdafiə naziri Hulusi Akar Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı deyib ki, Suriyada təhlükəsizlik zonasına nəzarəti Türkiyə həyata keçirməlidir. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.



Türkiyəli nazir ABŞ hərbiçilərinin Suriyadan çıxarılması məsələsinə də münasibət bildirib. Onun fikrincə, amerikalı hərbiçilərin bölgəni tərk etməsindən sonra ərazi terrorçuların əlinə keçməməlidir.

Xatırladaq ki, ABŞ-la Türkiyə arasında əldə olunmuş razılaşmaya əsasən, 440 kilometrlik Suriya-Türkiyə sərhədi boyu təhlükəsizlik zonası yaradılmalıdır. Lakin bu ərazini PKK terror təşkilatının Suriyada törəməsi olan YPG yaraqlıları ələ keçirməyə cəhd edirlər.

H.Akar vurğulayıb ki, PKK ilə YPG və PYD terror təşkilatları arasında heç bir fərq yoxdur. Buna görə də onların Suriyalı kürdlərin adından çıxış etmək hüququ yoxdur. Suriyanın şimalından terrorçular mütləq çıxarılmalıdır. Bu məsələ Türkiyə dövləti və xalqı üçün prinsipial əhəmiyyət kəsb edir.

Nazir xatırladıb ki, terrora qarşı beynəlxalq koalisiyaya üzv ölkələrin hərbi təyyarələri dəfələrlə Türkiyədəki hərbi bazadan İŞİD-in obyektlərinə hava zərbələri endiriblər. Bu, bir daha sübut edir ki, Türkiyə İŞİD terror təşkilatına qarşı mübarizəyə ciddi töhfələr verib.

Sonda bildirdi ki, Türkiyə ordusunun son iki il ərzində Suriyanın şimalında "Fərat qalxanı" və "Zeytun budağı" şərti adı altında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 3 mindən çox İŞİD yaraqlısı məhv edilib.

M.HACIXANLI, "Xalq qəzeti"

Lukaşenko dövlətin müdafiə planına dəyişikliklər edir

□ Belarus müdafiə naziri Andrey Ravkov Belarus-1 televiziyasına açıqlama verib. Nazir açıqlamada ölkənin müdafiə sahəsində bir sıra dəyişikliklərin edilməsini bəyan edib. Bu barədə məlumatı adıcəkilən telekanala istinadən "Anadolu" agentliyi yayıb.



Andrey Ravkov qeyd edib ki, rəsmi Minsk 2019-cu ildə ölkənin yaxın 5 il ərzində keçərlili olacaq müdafiə planına düzəlişlər edəcək. "Bu il biz 2020-2024-cü illərdə keçərlili olan dövlətin müdafiə planını korrektə etməliyik. Bu iş artıq başlanılıb və ilin

sonunda dövlət başçısına dəqiqləşdirilmiş müdafiə planı təqdim ediləcək", - deyə nazir bildirib.

Qeyd edək ki, bir müddət öncə Belarus Moskva ilə yaranan gərginliklə əlaqədar Rusiya ilə sərhədlərini gücləndirib.

Üstəlik, rəsmi Minskin Polşa ilə də münasibətləri də pisləyib. Belə ki, Belarus Polşada ABŞ hərbi bazasının yerləşdirilməsini qəbul etməyəcəyini bəyan edib.

Rövşən ATAĞİSİYEV, "Xalq qəzeti"

Birjalarda neftin qiyməti artmaqda davam edir

□ Dünya bazarında "qara qızıl"ın qiyməti artmaqda davam edir.



Ekspertlər bildiriblər ki, hasilatın və ixracın azaldılması artıq öz bəhrəsini verir.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"nin 25 dekabr 2018-ci il və 10 yanvar 2019-cu il tarixli nömrələrində Şəki Subartezian Quyularının

İstismarı İdarəsinin 2019-cu ildə istismar tədbirləri üçün mal-materialların satın alınması məqsədilə dərc edilmiş tenderinin 3-cü lotu (elektrik avadanlıqlarının satın alınması) maddi-texniki təminat və maliyyə çatışmazlığı səbəbindən ləğv olunur.

Hava proqnozu

☞ **Fevralın 19-da**
☞ **Bakıda və Abşeron yarımadasında** yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə və gündüz 2-3 dərəcə isti, gecəyə doğru 0 dərəcəyə yaxın Bakıda gecə və gündüz 2-3 dərəcə isti, gecəyə doğru 0 dərəcəyə yaxın olacaq. Atmosfer təzyiqi 769 mm civa sütunundan 770 mm civa sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
☞ **Naxçıvan Muxtar Respublikasında** bəzi yerlərdə aralıq əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağışlı olacaq, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 2-7, dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.
☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,**

Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağışlı olacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** bəzi yerlərdə yağışlı olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.
☞ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Sabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** bəzi yerlərdə yağışlı olacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, aralıq güclənəcək. Gecə 0-5 dərəcə

şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-4 dərəcə şaxta olacaq.
☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-4, gündüz 5-8 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** aralıq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-3, gündüz 5-8 dərəcə şaxta, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

□ **Yəmən hökumətinin və "Ənsar Allah" hərəkatından olan qiyamçı husilərin nümayəndələri fevralın 16-17-də keçirdikləri görüşdə hərbi qüvvələrin yerdəyişməsi ilə bağlı əhəmiyyətli irəliləyişə nail olublar. Bu barədə BMT baş katibinin ofisi tərəfindən yayılmış bəyanatda bildirilir. Məlumatı RİA "Novosti" verib.**

Xatırladaq ki, Yəmənə hökumət qüvvələri ilə qiyamçı husilərlə arasındakı hərbi-siyasi münaqişə 2014-cü ildən bəri davam edir. 2015-ci ildən bu günədək hökumətin tərəfində Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb ölkələrinin hərbi koalisiyası mübarizə



Yəmənə mühüm razılaşma əldə olunub

aparır. 2018-ci ildə Yəmən münaqişəsinin tərəfləri İsveçdə BMT-nin himayəsi altında danışıqlar masası arxasında görüşüblər.

Danışıqlardan sonra bir sıra razılaşmalar əldə olunub. Bu razılaşmalar əsərlərin dəyişdirilməsi, Qırmızı dəniz sahilindəki Xodeyde liman şəhərində atəşkəsin dayandırılması və şəhərin BMT-nin nəzarətinə verilməsi kimi məsələləri əhatə edib.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

"Son günlər koordinasiya komitəsi sədrinin iştirakı ilə aparılmış gərgin, lakin çox konstruktiv müzakirələrdən sonra tərəflər qoşunların qarşılıqlı şəkildə yerdəyişməsinin birinci fazası ilə bağlı razılaşma əldə ediblər", - deyə bəyanatda qeyd edilir.

Hökumətin və qiyamçıların təmsilçiləri hərbi qüvvələrin yerlərini dəyişməsinin ikinci fazası üzrə də müəyyən razılığa gəliblər: Yaxın bir həftə ərzində ikinci faza ilə bağlı razılaşma əldə olunması üçün koordinasiya komitəsinin iclası keçiriləcək.

Almaniya vətəndaşlarının Böyük Britaniyaya ekstradisiyası dayandırılacaq

□ "Euronews" agentliyinin yaydığı məlumata görə, Böyük Britaniya Avropa İttifaqını (Aİ) tərk edəndən sonra Almaniya öz vətəndaşlarının bu ölkəyə ekstradisiyasını dayandıracaq.



Mənbə "Financial Times" nəşrinin məlumatına istinadən yazır ki, rəsmi Berlin bununla bağlı Avropa Komissiyasına bildiriş göndərmişdir. Hazırda ölkə konstitusiyasına əsasən Almaniya vətəndaşlarının ekstradisiyası ilə bağlı sərt məhdudiyyətlər mövcuddur. Yalnız Aİ-yə üzv

ölkələrin Avropa qanunları çərçivəsində həbs ordiri və beynəlxalq məhkəmə vasitəsilə göndərdiyi sorğular istisna hal kimi qəbul edilə bilər. Yeni qaydalara əsasən "Breksit"dən sonra Almaniya öz vətəndaşlarının həbsi ilə bağlı Britaniya tərəfinin göndərdiyi heç bir sorğunu qəbul etməyəcək.

Vəziyyət həтта "Breksit"dən sonra 21 aylıq keçid dövrü qüvvəyə mindiyi müddətdə də dəyişməyəcək.

Məlumat üçün bildirək ki, Britaniya Avropa İttifaqını rəsmi olaraq martın 29-da, danışıqlar üçün ayrılmış 2 illik vaxt başa çatandan sonra tərk etməlidir.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

□ **Almaniyanın paytaxtı Berlinə İsveçrənin Interlaken kurort şəhərinə gedən sənişin ekspres qatarı İsveçrənin Bazel şəhərində qəzaya uğrayıb.**

Hadisə Bazel şəhər dəmiryol vağzalına çatmamış baş verib. Qatarda olan 240 sənişin evakuasiya edilib.

TASS-ın məlumatına görə, qəza zamanı xəsarət alan



olmayıb. Qəzanın səbəbləri hələlik açıqlanmır.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

✓ **Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən Hüseynova Fəridə Kəfər qızının adına verilmiş əmək kitabçası üdüyü üçün etibarsız sayılır.**

Allah rəhmət eləsin

Binəqədiden Elxan Allahverdiyev Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova əzizi

DİLAVƏR MƏMMƏDOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Həsən Həsənov "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə əzizi

PAKİZƏ PAŞAYEVANIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Qobustan rayonundan Adil Məmmədov "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə əzizi

PAKİZƏ PAŞAYEVANIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Pirallahıdan Vasif İmanov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova əzizi

DİLAVƏR MƏMMƏDOVUN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Sadiq Gözəlov, Ehsan Zahidov və Cavid Xaspoladov "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə əzizi

PAKİZƏ PAŞAYEVANIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorluğu və kollektivi "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə bacısı

PAKİZƏ PAŞAYEVANIN

vəfatından kədərliyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS

0282

TİRAJ 7321

SİFARİŞ 599

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00